


ALEKSANDR SERGEYEVİÇ QRİBOYEDOV

AĞILDAN BƏLA



**"AVRASIYA PRESS"
BAKİ-2006**

*Bu kitab "Aleksandr Sergeyeviç Qriboyedov. Ağıldıdan bəla"
(Bakı, Gənclik, 1968) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır.*

Rus dilindən tərcümə edəni:

Ələkbər Ziyatay

891.711-de22

AZE

Aleksandr Sergeyeviç Qriboyedov. Ağıldıdan bəla. Bakı, "Avrasiya press",
2006, 160 səh.

Görkəmli rus yazıçısı və diplomati A.S.Qriboyedovun məşhur "Ağıldıdan bəla" mənzum pyesində öz dövrünün kübar həyat tərzi, dvoryan-saray zadə-ganlığının mühafizəkarlığı ustalıqla qələmə alınmışdır. Yaziçi müxtəlif personajlarının dili ilə onların mənsub olduğu tebeqənin mənəvi-psixoloji tərəflərini dolğun boyalarla işıqlandırmışdır.

ISBN10 9952-421-74-3

ISBN13 978-9952-421-74-3


© AVRASIYA PRESS, 2006

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



ÖN SÖZ¹

Aleksandr Sergeyeviç Qriboyedov Rusyanın en istedadlı şair ve komediyanıevislərindən biridir. Rus realist dramaturgiyasının, rus tənqidinin realizminin və rus ədəbi-bədii dilinin inkişafına Qriboyedovun yaradıcılığı, xüsusən onun "Ağlıdan bəla" komedyası çox qüvvətli təsir göstərmişdir.

Bu ədəbi təsiri ilk dəfə qiymətləndirən V.Q.Belinski yazımsıdı: "...Qriboyedovun komedyası ... qüvvətli istedadın, dərin, ağlın məhsulu olmaq etibarilə heç bir təqlidçilik, yalançı motivlər və sünə boyalara malik olmayan, həm ümumiyyət və həm ayrı-ayrı hissələrində, həm süjeti, həm xarakterləri, həm ehtirasları, həm hərəkəti, həm fikirləri, həm də dili başdan – ayağa rus həyatının dərin həqiqətini daşıyan birinci rus komedyası idi..."²

Qriboyedov nəinki fövqəladə şairlik, dramaturqluq istedadı, həm də yüksək mədəniyyəti bir mütefəkkir yazıçı olması ilə de fərqlənmişdir.

Yaradıcılıq ideyalarının siyasi-ictimai iştigameti etibarı ilə Qriboyedov dekabrist əhvali-ruhiyyəli ziyanlılara çox yaxın olmuşdur. Onun "Ağlıdan bəla" əsəri XIX əsrin 20-ci illərində Rusiyada azadlıq ideyalarının geniş yayılmasında mühüm rol oynamışdır.

A.S.Qriboyedov 1795-ci ildə yanvarın 15-də Moskvada zəngin bir dvoryan ailəsində anadan olmuşdur. O zamankı kübar tərbiye üsuluna uyğun olaraq o, məktəbə qədər əsaslı ev tərbiyəsi görmüş, evdə universitet professorlarından və acnəbi müərabbilərdən müntəzəm dərs almış, fransız, ingilis, alman, latin və slavyan dillərini öyrənmişdir. 1806-ci ildə Moskva universitetinə qəbul edilmişdir. O, 1808-ci ildə universitetin fəlsəfə fakültəsinin ədəbiyyat şöbəsini, 1810-cu ildə isə hüquq şöbəsini bitirmiştir.

Bu illərdə Moskva universitetində əksəriyyəti yaxın geleceyin dekabristləri olan bir çox azadfikirli, işqli, sərbəst düşüncəli gənclər – İ.D.Yakuşkin, N.I.Turgenev, S.P.Trubetskoy, A.Muravyov, N.Muravyov, P.Q.Koxovski, A.I.Yakuboviç, A.P.Yuşnevski, F.I.Şaxovski, İ.A.Polevoy və başqaları təhsil alırdı. Qabaqcıl gənclik qadağan edilmiş ədəbiyyatla gizlice tanış olur, xüsusən XVIII əsrin görkemli mütefəkkirlərinin

əsərlərinə dərin reğbət bəsləyir, yalmız müəllimlərindən deyil, rədişşəvəldən də dərs alırdılar.

Universitetin təbiət-riyaziyyat şöbəsində Qriboyedov cimlər doktoru hüququnu almaq üçün imtahanlara hazırlaşırı, lakin 1812-ci ildə Napoleon ordularının Rusiyaya basqını buna mane oldu. Müharibə başlar-başlamaz gənc vətənpərvər alim 17 yaşında ikən könüllü olaraq orduya getdi.

1814-cü ildə ordu sıralarında ikən "Vestnik Yevropi" jurnalında "Brest-Litovskdən məktub" və "Ehtiyat süvarilər" sərlövhəli iki məqaləsi çap edildi. Bunlar müəllifin metbuatda ilk çıxışı idi.

1814-cü ilin axırlarında Qriboyedov məzuniyyət alıb Peterburqa gelir, paytaxtın ədəbi mühiti ilə tanış olur, teatr və dramaturgiya ilə maraqlanır, fransız dramaturqu Kreze de Messerin üç pərdəli "Aile sırrı" komedyasını bir pərdəli menzum komediya şəklində sərbəst tərcümə edir. Komediya 1815-ci ildə Peterburqda, sonra Moskvada tamaşaşa qoyulur.

1816-ci ildə Qriboyedov hərbi xidmətdən istefaya çıxır. 1817-ci ildə Peterburqda Dövlət Xarici İşlər Kollegiyasında qulluğa təyin edilir. Bu vaxt A.S.Puşkin, Küxelbeker və bir çox başqa yazıçılarla yaxından tanış olur, "Sin oteçestva" jurnalında bir-iki şerini nəşr etdirir.

1818-ci ilin iyul ayında Qriboyedov İrandakı rus diplomatik nümayəndəliyinin katibi vəzifəsinə təyin olunur. Avqust və setyabr aylarını Moskvada keçirib, oktyabrda Tbilisiyə gelir.

1819-cu ilin yanvar ayında İrəvana, oradan Təbrizə, sonra da Tehrana gedir. Tebrizdə və Tehranda olduğu aylarda fars və ərəb dillərini öyrənir, "Ağlıdan bəla" komedyasının birinci və ikinci pərdələrini yazar.

1823-cü ildə Qriboyedov uzunmüddətli məzuniyyət alıb Moskvaya, oradan da Peterburqa gedir, "Ağlıdan bəla"nın birinci, ikinci pərdələrinin yeni variantını və üçüncü, dördüncü pərdələrini yazar.

Rus tənqidinin ən gözəl nümunələrindən biri olan "Ağlıdan bəla" komedyası XIX əsrin 20-ci illərində ağıllara çox qüvvətli təsir göstərən, gənc nəslin mövcud iştimai-siyasi quruluşa qarşı müxalifət ruhunda tərbiyəsində mühüm rol oynayan yüksək sənət əsəri idi. "Ağlıdan bəla", hər şeydən əvvəl, fikirlərdə əmələ gələn bu yeniliyin təbiiyini, qanuna uyğunluğunu, həyatılılığını və gec-tez Rusiyada hər hansı bir şəkilde üsyanın baş verəcəyinin labüdüyüünü təsdiq və sübut üçün diqqəti cəlb etmişdir. Əsərdə dvoryan cəmiyyətinin içəridən çürüməsi prosesi və bu cəmiyyətin "sütunları" sayılan dvoryan-saray zadəganlığının mühafizəkarlığı, böyük rütbe sahiblərinin cəhaləti, mədəniyyətsizliyi, kübar alemiñin vətənpərvəlik hissindən tamamilə məhrum olması, ümumi əxlaqi irinləmə, tipik məiset sehnələri və tipik surətlərlə elə inandırıcı bir

¹"Məmməd Cəfər. XIX əsr rus ədəbiyyatı" (Bakı, Maarif, 1970) kitabından ixtilisərlə verilir.

²V.Q.Belinski. Aleksandr Puşkinin əsərləri. Bakı, 1948, səh.75-76.

şəkildə canlandırılmışdır ki, komedyanın en küçük epizodunda belə – “Artıq bu rəzalətə dözmək mümkün deyildir!” fikri doğurdu.

İkinci tərəfdən, yenə məlumdur ki, 1810-cu və 1820-ci illərdə ağılların oyanıb hərəkətə gelməsi, işqli fikirlərin yayılması, mühafizəkarlığın, köhne hayat tərzi tərəfdarlarının, monarxistlərin hełə çox qüvvətli olduğu bir dövərə təsadüf etmişdi. Üşyankar ağılı coşqun bir şəkildə oyansa da, o, yenə həbsdə idi, hər addımda təqib edilirdi. Ağılı adamlar, eyni zamanda, başıbeləli adamlar idi, bu da çox ağır bir faciə idi, həm də bir və ya bir neçə nəferin yox, bütün bir neslin faciesi idi. Qribəyedov dram sənətində o vaxta qədər debdə olan klassizmin məhdud normalarını pozaraq, bir tərəfdən köhnəperəstliyin komedyasını, mezhəkesini, digər tərəfdən isə oyanmış ağılı faciesini, ağıldan gelen beləni göstərmişdi.

Bələliklə, “rus ruhunun en qüvvətli təzahürü olan Qribəyedovun, “fövgələdə edəbi hadisə olan” və “qüdrətli, qüvvətli bir istedadın əsəri olan” (Belinski) “Ağıldan bəla” komedyası, yalnız bir gün ərzində ve bir ailədə baş verən, əhvalatı göstərdiyinə baxmayaraq, mahiyyətə bir məmlekətdə və bir gündə yox, müəyyən bir dövrə rus dvorian cəmiyyətində, təhkimçilik Rusiyasında baş verən en səciyyəvi həyat hadisələrini əhatə edə bilmişdir. Komedyanın dünya ədəbiyyatının en yaxşı əsərləri seviyyəsinə qaxa bilməsinin de sebebi budur.

V.Q.Belinski “Ədəbiyyatın növlərinə və şəkillərə bölünməsi” məqələsində “Ağıldan bəla”ni “komedyanın en yüksək nümunəsi” adlandırb yazırıdı: “Dahi bir adamın en nəcib əseri olan bu komediya heç dərəcəsində olan insanlardan ibarət çürük bir cəmiyyətə qarşı zəhərli, sarsıcı bir qəzəbin coşqun, daşqın ifadesidir; o insanlar ki, ruhlarına ilahi nurdan bir şöle də düşməmişdir, o insanlar ki, köhnəliyin çürük rəvayətləri, bayağı və qeyri-əxlaqi qaydaları ilə yaşayırlar, onların xirdaca məqsədləri və alçaq meyilleri həyatın yalnız teyflərinə, rütbəyə, pula, dedi-qodulara, insan ləyaqətini alçaltmağa çevrilmişdir, bunların laqeyd və yuxulu həyatı hər cür canlı hissiyatın, hər cür ağılı fikrin, hər cür nəcib ehtirasın ölümüdür... “Ağıldan bəla” komedyası bizim həm ədəbiyyatımız, həm də cəmiyyətimiz üçün çox böyük bir menə və ehemiyətə malikdir”.¹

Məmməd Cəfər



¹ V.Q.Belinski. Seçilmiş məqələlər. Bakı, 1948, səh.78.

Dörd pərdəli, altmış gəlişli komediya

İŞTİRAK EDƏNLƏR

Pavel Afanasyeviç Famusov – dövlət idarəsi müdürü
Sofiya Pavlovna – onun qızı
Lizanka – xidmətçi qız
Aleksey Stepanoviç Molçalin – Famusovun katibidir və onun
evinde yaşayır
Aleksandr Andreyeviç Çatski
Polkovnik Skalozub Sergey Sergeyeviç
Natalya Dmitriyevna – gənc xanım } – Qoriçlər
Platon Mixayloviç – onun eşi
Knyaz Tuqououxovski və onun arvadı altı qızı ilə
Nənə qrafinya } – Xryuminlər
Nəvə qrafinya } – Anton Antonoviç Zağoretski
Xlyostova qarı – Famusovun baldızı
C.N.
C.D.
Repetilov
Petruska və bir neçə başqa nökor
Müxtəlif qonaqlar və onları müşayiət edən lakeylər...
Famusovun ofisianları

Əhvalat Moskvada, Famusovun evində vəqə olur.

BİRİNCİ PÖRDƏ

BİRİNCİ GƏLİŞ

Qonaq otağı. Otaqda böyük bir saat, sağ tərəfdə isə Sofyanın yataq otağına açılan bir qapı görünür. Qapıdan fortepiano ve fleyta səsleri eşidilir. Bir az sonra ses kəsilir. Lizanka otağın ortasında, kresloya yayılaraq yatır.

Səhərdir, hava yenice işıqlaşır.

Lizanka

(birdən ayılaraq kreslodan qalxır, ətrafa boylanır.)

İşıqlaşır!.. nə tez sökdü dan yeri!
Yuxuya həsrətəm dünəndən bəri,
“Dostu gözleyirik”... göz qırpmaq olmaz,
Yatma, stul üstdən yixilanadək.
Yenice yuxuya getmişdim bir az,
Sübh oldu!.. Onlara bildirmək gərək...

(Sofyanın qapısını döyür.)

Ey, Sofya Pavlovna, xata çıxar ha.
Sizin söhbətiniz çəkdi sabaha;
Xanım qız! Aleksey Stepanıç, hey –
Karsınız?.. – onları qorxutmur heç şey!

(Qapıdan uzaqlaşır.)

Birdən ağa gəlsə, a üzlü qonaq,
Halımız nə olar! Di gəl bu şıltaq,
Bu aşiq xanımı qulluq elə sen.

(Yenə qapıya yaxınlaşır.)

Di yaxşı, qurtarın. Sabahdır.

– Nedir?

Sofyanın səsi

Saat neçədir?

Lizanka

Tamam ev adamı qalxıb yerindən.

Sofiya

(öz otağından)

Bəs saat neçədir? Saati de, sən.

Lizanka

Yeddi, səkkiz, doqquz.

Sofiya

(yenə oradan)

Yalan deyirsən.

Lizanka

(qapıdan uzaqlaşaraq)

Ah! Melun məhəbbət! Ah! Melun Amur.*
Eşidirlər, qanmaq istəmirlər ha.
Pəncərəni açıñ? Yaxşısı budur,
Saati bir qədər çəkim qabağı,
Çalırsa qoy çalsın.

(Stul üstə çıxıb, aqrəbləri irəli çəkir,
saat zəng vurur və musiqi çalır.)

* Amur – Roma mifologiyasında məhəbbət allahı; geniş mənada məhəbbət deməkdir.

İKİNCİ GƏLİŞ

Liza və Famusov

Liza

Ağa!

Famusov

Hə, Ağa.

(Saatin musiqisini dayandırır.)

Ay qız, sən nə yaman dəcəl imişsen.
Bu nə həngamedir, anlamıram mən!
Gah ney sesi gelir, gah da piano,
Hələ tez deyilmi Sofya üçün bu?

Liza

Ağa, inanın ki, özüm bilmədən...

Famusov

Buna bax, buna bax, deyir bilmədən...
Sizi gözdən uzaq buraxmaq olmaz.
Qesdən səs salırsan.

(Ona yaxınlaşır, mazaqlaşır.)

Nadinc kələkbaz!

Liza

Ah, nadinc sizsiniz, heç belə rəftar
Size yaraşar?

Famusov

Sadədil olsan da, dəcəlsən yaman,
Həm də yelbeyinsən, kəmsən ağıldı.

Liza

Buraxın, yelbeyin özünüzsünüz,
Bir başa düşün ki, qocasınız siz.

Famusov

Bəlkə də elədir.

Liza

Gəlsələr eger,
Harda gizlənərik?

Famusov

Bura kim gələr
Sofya yatmayıbmı?

Liza

İndicə yatdı.

Famusov

Deyirsən indicə yatdı? Bəs gece?

Liza

Şəhərəcən kitab oxumadayı.

Famusov

Gör ha, ecəb işlər töreýib, ecəb!

Liza

Otağa qapanıb günlər uzunu
Firəng kitabları oxuyur.

Famusov

Onu
Başa sal, qorusun qoy gözlərini,
Bir də oxumaqdan nədir ki, fayda;
Firəng kitabları qoymur o yata,
Rus kitabı dərhal yatırırdı məni.

Liza

Duranda deyərəm, ancaq gedin siz,
Qorxuram oyada onu səsiniz.

Famusov

Bəli də, saatı özü oxudur,
Bütün məhelləni ses-küyü tutur...

Liza

(bərkdən)

Di bəsdir!

Famusov

(əli ilə onun ağızını qapayaraq)

Ah, yavaş, dəlisən, nəsən?

Liza

Qorxuram bir əngəl törəye...

Famusov

Nedən?

Liza

Uşaq deyilsiniz, başa düşün ki,
Qızlar səhər vaxtı çox ayıq yatır,
Piçilti, ya qapı səs salan təki,
Onlar eşidirlər.

Famusov

Bu ağ yalındır.

Sofiyanın səsi

Liza!

Famusov

(tələsik)

Sss!

(Ayaqlarının ucunda qapıdan çıxır.)

Liza

(tək)

Getdi... Ah! Bunlardan uzaq,
Ağalar xatasız olmayırlar, heç vaxt,
Ay Allah, rəhm elə, bizi qoru sən
Ağa qəzəbindən, ağa eşqinden.

ÜÇÜNCÜ GƏLİŞ

Liza, sonra Sofiya elində şam daxil olur.
Onun da hincə Molçalin gelir.

Sofiya

De görək, nə olub, nə var ki, Liza,
Belə qışqırırsan?..

Liza

Görünür, sizə
Aynılmaq çətindir, gecə uzunu
Bir otaqdasınız, azdır, yoxsa bu?

Sofiya

Doğrudan sabahdır!

(Şamı söndürür)

Qem getirir sübh,
Geceler sürətlə keçir, təəssüf!

Liza

Heç yandan bir kömək ümidi yoxdur,
Atanız gəlmişdi, yamanca qorxdum;
Yüz kələk işlətdim, yüz yalan dedim;
Niyə dayandınız, ağa, tez gedin.
Üreyim qorxudan əsir, tez çıxın;
Hərəkət başlanıb küçədə çıxdan
Nökerlər də evi yiğir bayaqdan.
Bir saatə baxın, bayira baxın.

Sofiya

Bəxtiyan olanlar saatə baxmaz!

Liza

Heç baxmayın, ancaq əvəzinizdən
Mən cavab verməli olacağam, mən.

Sofiya

(Molçalinə)

Dözək aynılığa bütün gün yene,
Gedin.

Liza

Tez ayrılm Allah eşqine.

(Onları bir-birindən ayıır, Molçalin qapıdan çıxmış
istərkən, Famusovla toqquşur.)

DÖRDÜNCÜ GƏLİŞ

Sofiya, Liza, Molçalin, Famusov

Famusov

Bu nə həngamədir! Molçalin, sənsən?

Molçalin

Bəli.

Famusov

Nə gəzirsen burda bu tezdən?
Sofya da burdadır!.. Xoş gördük, qızım,
Nə var? Tez durubsan? Allah da sizi
Nə tez rastlaşdırıb? Bu necə işdir?

16

16

17

17

Sofiya

O indi gəlmışdır.

Molçalin

Mən gəzintidən
İndicə qayıtdım.

Famusov

Olmazmı ki, sen
Gəzməyə başqa bir guşə seçəsən?
Sen isə qalxmamış hələ yataqdan,
Yanında hazırlır cavan bir oğlan! –
Dəsgahdır qızların bu eyləncəsi!
Sübhədək əfsanə oxuyur onlar,
Ele kitabların budur meyvəsi!
Nə qədər Kuznetski most¹ var, firəng var,
Saysız müəlliflər, modlar, muzalar
Cibleri, qəlbləri talayar ancaq.
Onların şlyapa, iyne ve sancaq,
Biskvit və kitab düikanlarından
Allah haçan bizi qurtarar, haçan!

Sofiya

Ah! Başım herlenir, yaman bıhalam,
Qorxudan hələ də titrəyirem mən,
Siz bura qaçaraq geldiyinizdən,
Lap dəli olmuşdum...

Famusov

Çox minnətdaram.
Demək mən qaçaraq gəlmışəm bura!

Mən səni qorxudub diksindirmişəm!
Yox qanım qaradır, Sofya Pavlovna,
Bütün gün quduz tək qaçmaqdır peşəm.
Mənəm cavab verən gəlib-gedənə,
Qulluq işi özü bir dərddir mənə!
Bu yeni dərdisə heç gözləməzdim,
Bilməzdim aldadar məni...

Sofiya

(ağlamsınaraq)

Ata, kim?

Famusov

Məzəmmət eləyib deyir hər yetən,
Çox zaman boş yerə hırslınlı mən.
Ağlama, oları deyirəm, açıq.
Senin terbiyənün azmı çalışdıq,
Anan vəfat etdi, madam Rozyeni
İkinci ana tək gətirdim bura.
O mehriban qarı böyüdü səni.
Gözel xasiyyətlər çox idi onda.
Adını birçə şey korladı ancaq;
İldə beş yüz manat artıq pul almaq
Həvəsinə düşüb, aldandı yada.
Madamda da bir iş yox idi eslən,
Atan göz öündə olduğu halda,
Başqa misallara el atmaq nəden?
Bax məndə yoxsa da bir elə görkəm,
Gümrahəm, qıvrığam, çox ömr etmişəm,
Dulam, öz-özümə bir ağayam, bax,
Rahib oxlaqidır məndəki oxlaq.

Liza

Cəsarət edirəm, ağa...

18

¹Kuznetski most – Moskvanın merkezində küçə. Qriboyedovun zamanında həmin küçədə fransız tacirlerinin konditer, kitab və s. mağazaları var idi.

19

Famusov

Dinmə sən;
Əcəb zəmanədir! Bilmirsən nədən,
Hardan başlayasan! Bir nəfər belə,
Yaşına müvafiq danışmur. Hələ.
Qızlar lap betərdir, safdır, əsildir;
Onları korlayan ecnebi dildir.
Nazla ah çekmeyi, nazla gülməyi,
Rəqsi, oxumağı, qərez, hər şeyi
Qızlarımız bilsin, öyrənsin deyə
Neçə tərbiyəçi yiğiriq eve,
Elə bil, qızını böyüdüb hərə,
Səyyar oyunbaza verəcek ərə!
Cənab, sən nə üçün gəlmisən? Buyur,
Nəslin, necabətin naməlum ikən,
Səni ailemə qəbul etdim mən.
Dedim, katibim ol, etdim assessor*.
Moskvaya mənim sayəmdə gəldin.
Mənsiz pas atmışdır Tverdə yeqin!

Sofiya

Hırslaşmək nahaqdır, ata can, o da
Bu evdə yaşayır, qan olmadı ha,
İstəyirmiş ayrı otağa gedə,
Yol azıb.

Famusov

Azıb, ya özü gəlibdir?
Bəs nədən ikiniz bir yerdesiniz?
Heç belə təsadüf eşidilibdir?

Sofiya

Siz burda Lizayla söhbət edəndə,
Yamanca qorxutdu məni səsiniz,
Çaparaq özümü yetirdim bura.

* Assesor – mülki rütbə

Famusov

Bax, bütün taqsırı yıldı üstüma.
Səsim bu təşvişi töredib, demə.

Sofiya

Bir də ki, qarışq yuxudan sonra
Boş şeylər insanı sahr təlaşa,
Yuxumu söyləsəm iş aydınlaşar.

Famusov

Nə yuxudur?

Sofiya

Size söyleyim?

Famusov

He də.

(əyləşir)

Sofiya

Bax belə... əvvəlcə... gördüm bir çəmen;
Orda bir cürə ot axtarırdım mən,
Adını unuttum. Elə o dəmdə
Çox ezip bir adam çıxdı qarşıma,
Elə bir adam ki, onunla guya,
Lap çoxdan tanışq, ağıllı, mahir,
Ancaq, ürəksizdir, cəsarətsizdir...
Bilirsiniz, yoxsul doğulanlara...

Famusov

Ah, qızım! Duz səpmə yaram üstüne,
Yoxsul adı çekmə, bab deyil sənə.

Sofiya

Sonra yoxa çıxdı o göy, o çəmən.
Gördüm bir qaranlıq otaqdayıq biz
Tamamlansın deyə möcüza birdən,
Döşəmə yarıldı, siz göründünüz,
Üzünüz sapsarı, tükünüz biz-biz!
Birdən gurultuya açıb qapını,
Teyflər doluşdu evə, bayırdan.
Onlar nə insandı, nə də ki, heyvan:
Mendən ayrı salıb yanımızdakını,
Çox əziyyət verib saldılar haldan.
Guya qiymətlidir o min xəznədən,
Yanına getməyə can atdıqca mən,
Geri çəkirdiniz. Nalə, neriləti,
Qəhqəhə, fit bizi təqib edirdi!
Bar-bar bağırındı o da arxadan.
Ayıldım. Danışq eşitdim bu an:
Sizin səsinizi tanıyınca mən,
Düşündüm: nə olub bu sehər erkən?
Bura yürüünce, hər ikinizi
Bir yerde gördüm.

Famusov

Hə? Axmaq yuxudur.
Uydurma deyilsə, görürem, onda
Sevgi də, qorxu da, gül də, şeytan da,
Hər şey vardır. Cənab, indi sən buyur!

Molçalin

Mən də səsə gəldim.

Famusov

Çox qəribedir.
Səhər açılmamış, səsim, sən demə,
Buraya toplayıb hamını bir-bir!
Axı, niyə gəldin mənim səsimə!

Molçalin

Kağızlar var idi.

Famusov

Bu çatmırkı, bax.
Kağızlar üçünmüs bu canfəşanlıq!

(Ayağa qalxır)

Sonya, incitmirəm mən səni artıq:
Qəribə yuxular görsek də, ancaq
Ondan qəribəsi olur oyaqken:
Demək, özün üçün ot gəzirdin sən,
Yaxın bir dost səni elədi pişvaz:
Bu xoş xeyalları başından çıxart,
Möcüz olan yerdə düzgün iş olmaz.
Qayıt yerinə get, yene uzan, yat.

(Molçalinə)

Gedək görək nədir o kağız-kuğaz.

Molçalin

Gətirmişdim, edəm sizi xəbərdar,
Onları təshisiz buraxmaq olmaz.
Karsız olanı var, səhv olanı var.

Famusov

Onların günbegün çoxalmasından
Ölümden qorxan tek qorxuram, inan,
Size imkan versək hey artar onlar.
Ancaq, nə iş olsa, məndə adətdir:
İmza edildimi, qurtardı getdi.

(Molçalinlə gedir, qapıya çatdıqda onu qabağa salır.)

BEŞİNCİ GƏLİŞ

Sofiya, Liza

Liza

Bu da sizə deyib, gülüb, oynamaq!
Gülmək yeri deyil, indi, bax,
Gözlərimdə dünya ala-torandır,
Cəza bir şey deyil, söz-sov yamandır.

Sofiya

Nə deyirlər, qoy desinlər, qorxmuram,
Atam məni düşündürür, tek, atam.
Bu vaxtacan deyingəndi, sərt idi.
Bundan belə nə olacaq, özün de.

Liza

Buna üzden baxmayıram mən, düzü,
Tek otağa salacaqdır o sizi,
Hələ məni yola verir, babatdır,
Məsələdən xəbər tutsa o birdən,
Qovar məni, Molçalını bu evdən.

Sofiya

Gör, saadət necə tərsdir, inaddır!
Gözə çarpmır bundan betər qüsurlar,
Dərd gələndə ağıl belə süst olar;
Musiqiyə dalmış idik bayaq biz,
Anlar ötüb keçmədeydi kədərsiz.
Sanki tale dayanmışdı keşikdə,
Qəlbimizdə nə vahimə, nə şübhə.
Bəla bizi pusmadaymış, sən demə.

Liza

Dərd budur ki, mənim axmaq rəyime
Əhəmiyyət vermədiniz
heç də siz.
Təhvil alın. Bu da bəla! Bu da dərd!
Nə lazımdır sizə yaxşı məsləhət?
Bu havayı məhəbbətdən-sevgidən
Xeyir gəlməz, demədimmi size mən?
Demədimmi, moskvalı ağalar
Qızlarına elə bir er arzular
Ki, ulduzla dolu olsun sinesi.
Böyük olsun vəzifəsi, rütbesi.
Fayda yoxdur amma təkcə rütbədən.
Bir də gerek pullu olsun kürəkən... –
Ziyafətə, keflə keçsin həyatı.
Elə biri polkovnik Skalozub.
Həm yaxşıca dövlət yiğib, var tutub,
Həm general olmaq üçün can atır.

Sofiya

Bəd olmaz! O, əsgərlikdən, cəbhədən
Dem vuranda, di gəl ona qulaq ver,
Beləsindən fərli bir söz umma sen.
Ona getmək – gora getmək! – birdi-bir.

Liza

Düzdür, dilli olsa da çox sadədir.
Ancaq, xanım, bunu yəqin bilin ki,
Aleksandr Andreyiç Çatski
Həm dilli-ağızlıdır, həmi şən,
Hərbi, mülki rütbelilər içinde
Kim vardır ki, Çatskilə bəhs edə.
Pərt eləmək istəmirəm sizi men,
O gün keçib, qaytarımmaz heçcə kəs;
Yada düşür ancaq iştir-istəməz.

Sofiya

Necə yəni yada düşür? Çatski
Ancaq adam bəzəməyi bilir ki,
Güldürsə də məni onun şuxluğu,
Bunu hər kəs edə bilər.

Liza

Elə bu?

Yadımdadır, ayrılanda o sizdən
Sel kimi yaş tökdüyünü görüb men.
Dedim: "Ağa, ağlamayın, gülün siz!"
Dedi: "Liza, bu yaş deyil səbəbsiz,
Kim bilir ki, qayıdınca bura mən,
Nələr çıxmış olacaqdır elimdən?"
Demə, yaziq duyubmuş ki, üçcə il...

Sofiya

Eşit, Liza, öz həddini aşma ha,
Tutduğum iş, bəlkə, yaxşı iş deyil.
Men alıram taqsırımı boynuma,
Amma haçan vəfasızlıq elədim?
Kim danlaya biler məni, bunda kim?
Çatskilə, düzdür, birgə boy atdıq,
Bu, arada yaxın dostluq yaratdı,
Sonra onur bizdən xoş gəlmədi,
Çıxbı getdi, bizdə az-az göründü,
Sonra yenə artdı eşqi, rəğbəti,
Mənə qarşı yena həssas göründü.
Keskin ağıl, xoş danışlıq var onda,
Daha şəndir dostlarının yanında.
Xudbinliyə tutulmuşdur o ancaq...
Atıb bizi, seyahətə getdi, bax!
Sadiqdirse əgər biri sevgiyə,
Ağıl-bilik arxasında bəs niyə
Belə uzaq ölkələrə yollanır?

Liza

İndi görən, hansı eldə, hardadır?
Müalicə olunurmuş turş suda,
Darıxmağın gücündədir, bax bu da.

Sofiya

Harda daha güclüdürse adamlar,
Çatskinin kefi orda saz olar.
Ancaq belə deyil mənim sevdiyim,
Molçalın bir başqasının yolunda
 Qurban verər hər şeyi.
Kobud deyil, abır-həya var onda...
Axşamdan ta sübhə qədər kiminle
Bele gözəl vaxt keçirmək olar, hə?
Xəbər belə tutmamışq səherden.
Bilirsənmi, neyləyirdik orda biz?

Liza

Allah biler, xanım, hardan bilim men?

Sofiya

Əllərimdən tutub səssiz-səmirsiz,
Ah çekərək, sinəsinə sıxır o.
 Uzun gecə
Keçib gedir beləcə.
Heyran-heyran hey üzümə baxır o.
San gülürsen? Neylədim ki, gülürsen?

Liza

Xanım, vallah, xalanızın evindən,
Yada düşdü, gənc firəngin qaçmağı,
Yaziq arvad! Bu möhnəti, bu dağı
Çalışdı ki, bildirməsin, olmadı,

Bu iş elə çasdırdı ki, arvadı,
Yaddan çıxdı saçlarını qaraltmaq,
Üçcə gündə oldu başı ağappaq.

(Gülməkdə davam edir)

Sofiya

(Qəmgincəsinə)

Heyhat! Mənim haqqımda da, gün gələr,
Belə sözlər danişarlar, gülerler.

Liza

Yox, xanım qız, bircə Allah bilir ki,
Mən istədim, bu mənasız gülüşlər
Kefinizi açın, barı, bir qədər.

ALTINCI GƏLİŞ

Sofiya, Liza, nökər, onun dağınca da Çatski.

Nökər

Aleksandr Andreiç Çatski.

(Gedir)

YEDDİNCİ GƏLİŞ

Sofiya, Liza, Çatski.

Çatski

Ayaq üstəsiniz, dan sökülməmiş,
Məndən size hörmət, izzət, pərəstiş!

(Hərəratla Sofyanın əllərindən öpür.)

Siz de öpün! Yoxsa gözləmirdiniz?
Şadsınız, yoxsa yox? Mənə baxın düz!
Məəttəl qaldınız? Yalnız bu qədər?
Qonağı beləmi qəbul edərlər?
Bir həftə keçməmiş guya, aradan,
Guya, elə dünən bir-birimizi
Təngə getirmişik, küskünük yaman,
Eşqin zərrə qədər qalmayıb izi!
Yada da düşmürəm, unudulmuşam,
Halbüki, yuxusuz düz qırx beş saat,
Yeddi yüz verst yolu başa vurmuşam;
Sərt külək, qar, boran etdikcə fəryad,
Gah huşsuz yixildim, gah çəşib qaldim.
Bunca fədakarlıq əvəzində mən
Belə bir gözlənməz mükafat aldım!

Sofiya

Ah, yox! Mən çox şadam gəlişinizdən.

Çatski

Şadsınız? Hər zaman şad olasınız!
Şəmimi şadlığa heç oxşamır bu.
Belə görürəm ki, yollar uzunu
Yorub adamları, atları, yalnız
Özümə təselli vermişəm.

Liza

Yox, a,
Vallah, beş dəqiqə bundan qabaq siz
Qapının dalından dinləsəyiniz,
Bilərdiniz, sizi anırıq, ağa.
Anırıq, anmırıq? Xanım, siz deyin.

Sofiya

Nəinki bir indi, nə zaman olsa,
Məni nahaq yere töhmət etməyin.
Bir qaraltı gəlsə, qapı açılsa,
Biri sefər etsə bura yad eldən,
Dənizçi də olsa, soruşardım mən
Ki, sizin kareta rast galibmi o?

Çatski

Tutaq ki, inandım mən buna; söz yox,
Yeri isti olur inananların! –
Ah! Yenəmi sizdə – Moskvadayam!
Yenəmi burdayam, pərvəndigarım!
Siz isə tanınmaz oldunuz tamam!
O məsum uşaqlıq hardadır, harda?
O uzun gecələr salaraq səs-küy.
Gizlənpaç oynardıq biz orda, burda,
Stola, stula dırmanardıq hey.
Atamız madamlı ayləşib burda,
Piket* oynayardı; biz də, gerək ki,
Burda gizlənərdik, bax, bu kənarda.
Diksinqərdik bir səs eşidən təki...

Sofiya

Onda uşaq idik!

* Piket – kart oyunu

Çatski

Bəli, indi siz
On yeddi yaşında tek gözəlsiniz;
Bunu bildiyiniz üçün həyadan
Heç kəsə, heç nəyə baxmırınız siz.
Bəlkə də biriyle sevişmişsiniz?
Mənə cavab verin heç utanmadan.

Sofiya

Kimi utandırmaz bu iti sözler,
Maraqla alışib yanın bu gözlər?

Çatski

Lütf edin, sizdə də maraqlanmasam,
Neylə maraqlannam? Moskva mənə
Yenə nə göstərə biler ki, heç nə;
Dünen bir ziyafət olmuş, sabahsa
İkisi olacaq. Toy edib biri,
O biri peşman olub, deyirlər,
Eşidirik yenə köhnə sözleri.
Albomlar da dolur köhnə şeirlə...

Sofiya

Gəzib dünya görmək bu imiş, demək!
Moskvani belə indi bəyənmir.
Bəs hara yaxşıdır?

Çatski

Biz olmayan yer.
Atanız necədir? Söyləyin görək,
İngilis klubu üzvlüyünü
Davam etdirirmi əvvəlki kimi?

Əminiz cennətə sefər etdimi?
 O qayışaldırın necədir günü?
 Nə yaman qaraydı? Türkdü, yunandı,
 Bilmirəm, yadımdan çıxıbdır adı.
 Ancaq aşxanada, mehmanxanada,
 Yolun hara düşsə hazırlı orda.
 Əlli yaşlarında cavaklıq eden
 Bulvar dostu üçlər^{*} necədir hələ?
 Qohumları çoxdu, hələ men bilən,
 Saysız bacıların köməkliyilə
 Bütün Avropayla qohumlaşarlar.
 Bizim o güneşdən nə məlumat var?
 Elə bil, teatr, maskarad onun
 Alnında iz salıb, yer eləmişdi,^{**}
 Artistləri ariq, özü yopyoğun,
 Evini meşə tək göy rənglemişdi.
 Bir gün ziyafetdə, gizli otaqda
 Şirmanın dəlində bülbüller kimi
 Yaz nəğməsi deyən biri vardı ha –
 Biz ikimiz tapdıq, fikrinizdəmi?
 Elmi komitədə^{***} qohumunuzdan
 Bir verəmli vardı, o necədir bes?
 Kitabı, məktəbi sanardı düşmən,
 Bağırbı deyərdi, gərəkdir hər kəs
 And içsin bisavad qalacağına.
 Onları görməkmiş yenə qismətim!
 Burda ömr eləmək çətindir, çətin.
 Kim var ki, eyibsiz deyəsən ona?
 Bununla belə,
 Baş vurmuş olsan da yüz qürbət ele,
 Öz doğma yurduna dönünce yenə,
 Onun tüstüsü də xoş gəlir sənə!

^{*} Bulvar dostları ~ Moskva bulvarlarından el çekmeyən adamlar. Qriboyedovun zamanında dvorian cəmiyyətinin en çox sevdiyi gezinti yeri Tverskoy, Prečistenski kimi bulvarlar idi.

^{**} Çatski öz evinde tez-tez teatr tamaşaları verən, maskarad düzəldən, hamının tanıdığı bir adama işare edir.

^{***} Elmi komitə - təhsil işlərinə və tədris kitablarına baxırdı.

Sofiya

Xalamla görüşmiş olsaydınız siz,
 Bütün tanışları yad ederdiniz.

Çatski

Xalanız necədir? Gedibmi, yoxsa,
 Hələ də qızdırırmı, Mnervadırmı?^{*}
 Hələ də birinci Yekaterina
 Freylinasını xatırladırmı?
 Müreibi qadınla, el tulasıla
 Evi doludurmu yenə limhalim?
 Tərbiye işləri necədir hele?
 Yenə az maaşla çoxlu müəllim
 Tutmaq dəbdədirmi keçmişdəki tək?
 Sehv olar onlarda bilik var, desək,
 Cərimə verməmək üçün həp kəsi
 Tarix, coğrafiya mütəxəssisi
 Deyə tanımağa məcburuq bu gün.
 Bizim o Mentorun^{**} xalatı, böركü,
 Şəhadət barmağı, telim üsulu
 Necə qorxudurdu bizi o zaman!
 Nə tez inanmışdıq ki, nicat yolu
 Bize bağlı qalar, olmasa alman.
 Gilome – o axmaq firəng nə edir?
 Evlənib, yoxsa yox?

Sofiya

Ona kim gedər?

Çatski

Her kəs; heç olmasa bir knyaginya
 Məsələn, Pulxeriya Andreyevna!

^{*} Mnerva – Roma mifologiyasında müdriklik allahı

^{**} Mentor – Homerin "Odisseya" poemasında Odisseyin oğlu Telemakın tərbiyecisi. Burada müəllif mənasında işlənmişdir.

Sofiya

Rəqs öyrədənəm?..

Çatski

Nə ziyanı var,
O eyni zamanda bir kavalerdir;
Rütbe, mülk bizlərdən tələb edilir.
Gilomedən isə!.. Bəs ayrı nə var?
Hər bir yığıncaqda, bayramda yenə
Nijeqorod dili firəng dilinə
Qarışdırılmışdır?

Sofiya

Dillər qarışır?

Çatski

Bəli, bu iki dil; bunsuz kar aşmir.

Sofiya

Əlac nədir? Sizin diliniz kimi
Bir dil almaq olmur bu iki dildən.

Çatski

O qədər də yaxşı danışmırıam mən,
Ancaq ki, qənimət bilib bu dəmi,
Güç-qüvvət alaraq görüşünüzdən,
Belə dil açmışam; bəzi vaxt, deyin,
Molçalindən axmaq olmurammı mən?
Doğrudan, hardadır o? Dinməzliyin
Daşını atıbmı? Bir zaman vardı,
O, kimdə bir nəgmə dəftəri görse,
Qoy köçürüm, deyə mızıldanardı,
Bununla berabər, deyirəm sizə
Tezliklə artacaq onun rütbəsi,
Çox uca tuturlar indi dinməzi.

Sofiya

(kənara)

Bu insan deyildir, ilandır, ilan!

(Bərkdən və qeyri-adi səslə)

Bilmək istəyirəm, heç olubmu siz
Qəmgin olan zaman, ya gülən zaman
Çaşib birisine yaxşı deyəsiz?
Uşaqlıqdasa da baş veribmi bu?

Çatski

Hər şeyin mülayim, zərif olduğu,
Püxtə olmadığı bir zamandamı?
İndidən danışın, getmeyin uzaq;
O qarlı çöllerde sübhü, axşamı
Zinqirov səsiylə qarşılıyaraq,
Sizin yanınızda uçub gəlməyim
Yaxşılıq deyilmi? Özünüz deyin.
Bəs sizdən nə gördüm? Sərtlik, təşəxxüs!
Bayaqdan, dözürəm buna mən, düzü,
Rahibə üzüdür sanki üzünü!..
Bununla bərabər sevirem sizi.

(Ani sükütdən sonra)

Deyin, doğrudanmı acıdır dilim?
Sözlərim toxunur yoxsa, birinə?
Qəlbimlə uyuşmur eləsə əqlim.
Gülünc adamların nay işlərinə
Bir az gülüb, sonra unuduram mən.
Oda gir, söyləyin siz mənə yalnız,
Yanmaqdan qorxmayıb atılım oda.

Sofiya

Yansanız – çox gözəl, bəs yanmasanız?

SƏKKİZİNCİ GƏLİŞ

Sofiya, Liza, Çatski, Famusov

Famusov

Bu da biri!

Sofiya

Yuxum çin oldu, ata!

(Gedir.)

Famusov

(onun arxasında yavaş səslə)

Məlun yuxu.

DOQQUZUNCU GƏLİŞ

Famusov ve Çatski.

(Çatski Sofyanın çıxdığı qapıdan gözünü çekmir.)

Famusov

Amma nə hoqqabazsan!
Üç kəlmə yazmadın üç ildir bize!
Göydən düşmə kimi çıxdın üzə sən.

(Qucaqlaşırlar.)

Xoş gördük, ezip dost, xoş geldin bize!
Təzə xəber çoxdur səndə, şübhəsiz.
Öyləş, gördüyündən danış görək bir.

(Əyləşirlər.)

Çatski

(Fikri dağınq halda)

Ah, Sofya nə qədər gözəlləşibdir!

Famusov

Qızlarla məşguldur ancaq fikriniz,
Gənclərün ayrı bir iş yox, peşə yox.
Nəsə, ağızucu bir söz dedi o,
Sarsıldım, çulgadı ümidişən səni.

Çatski

Yox, az nazlandırıb ümidişən məni.

Famusov

O mənə “çin oldu yuxum” – deyərkən,
Sən xeyala getdin...

Çatski

Mənmi? Qətiyyən!

Famusov

O öz yuxusunda kimi görüb bəs?

Çatski

Mənim yuxu yozmaq əlimdən gəlməz.

Famusov

Sən ona inanma, o, yalan deyir.

Çatski

Xeyr, gözüm məni aldadan deyil.
And içə biləm ki, ona az, ya çox
Benzəyən bir gözəl görməmişəm, yox.

Famusov

Yene dediyini deyir. Canım, sən
De, görək, hardaydın, hardan gelirsən?

Çatski

İndi danışmağa məndə güc hanı?
Gəzim, dedimse də, bütün dünyani,
Yüzdə birindən də azını gəzdim.

(Tələsik yerindən qalxır.)

Əfv edin, mən sizi tez görünüm deyə,
Eve də getmədim, bura tələsdim.
Çox üzr istəyirəm! Baş çəkib eve,
Bir saatdan sonra yenə gələrəm,
Bütün təfsilati sizə söylərəm,
Siz də söylərsiniz hamıya bir-bir.

(Üzünü qapıya tərəf tutaraq)

Ah! Nə gözeldir!

(Gedir.)

ONUNCU GƏLİŞ

Famusov

(təkcə)

Hansı məsləhətdir? Di gel bəyən, seç!
Sofya dedi: "Yuxum düz çıxdı, ata!"
Bunu bərkdən dedi o mənə, həttə!
Özüm də bilmirəm, bu nə işdir heç!
Bayaq Molçalindən şübhələnmişdim.
İndi... Oddan çıxıb alovə düşdüm;
O, lütdür, bu frant, dəbbe, təlefxərc.
Yetişmiş bir qızın atası olmaq,
Nə qədər, nə qədər çətindir, Allah!

(Gedir.)

Birinci pərdənin sonu.

İKİNCİ PƏRDƏ

BİRİNCİ GƏLİŞ

Famusov və xidmətçi

Famusov

Petruşka, sən təzə geysən də hər vaxt,
Dirsekden cirilmiş olur paltarın.
Qalx, təqvimini gətir, oxu, amma bax,
Ponomar' kimi yox, aramla, aydın.
Dur. – Gələn həftənin qeyd varığına
Haraya getməli olduğumu yaz.
Yaz ki, Proskovya Fyodorovna
Forelə çağırıb məni gələn xas.
Gör nə qəribədir işi dünyanın!
Filosofluq ele, başın dolansın.
Nahar et, özünü güd, üç saatda
Yədiyin üç güne həzm olmaz həttə.
Yaz ki, o gün... yox yox, cüme axşamı
Gərek qəbr üstünə gedəm. Ah, insan!
Unudur ki, ora girəcək hamı,
O dar qutu qoymaz qırmıldanasan.
Amma dəbdəbəli həyatla hər kəs
Ad qoyub getməyə göstərir həvəs.
Budur, bu rəhmətlik kamerger** idi,
Açar sahibiydi: öz oğlunu da
Belə bir rütbəyə çatdırıa bildi;
Varlıydı, varlı da qız aldı xoşbəxt,
Oğul-uşaq, nəvə evləndirdi o;
Öldü; çoxlarını qəmləndirdi o.

* Kilsə xadimi

** Mundirində qızıl açar nişanı olan saray xadimi

Ah, Kuzma Petroviç! Sənə min rəhmət! –
Nə tuzlar yaşayır səndə, Moskva,
Nə tuzlar dünyaya yumur gözünü! –
Yaz, cümə axşamı, yox, onu yazma,
Yaz ki, cümə günü, ya şənbə günü
Gərək dul hekimin olam yanında.
Hesabına görə gərək o doğsun,
Uşaq xəç suyılə dualananda,
Mən də olmaliyam yanında onun.

İKİNCİ GƏLİŞ

Famusov, xidmətçi, Çatski.

Famusov

Buyur, Aleksandr Andreiç, gəl,
Buyur əyləş, görək.

Çatski

Məşğul idiniz?

Famusov

(xidmətçiyyə)

Sən get,

(Xidmətçi gedir)

Bəli, yaddan çıxməsin deye,
Bir para işləri yazdırırdım.

Çatski

Siz

Tutqun kimisiniz; deyin görək bir,
Səfərdən vaxtsızmı qayıtmışam mən?
Sofya Pavlovnaya nə üz veribdir?
Narahatlıq yağır üz-gözünüzden.

Famusov

Əcəb söz danişdin! Birçə sən Allah,
Bundan eşitdiyim danlağa bir bax.
Bu yaşıda atılıb-düşmekmi olar?

Çatski

Bunu sizdən rica eleyenmi var?
Mən ancaq istədim olam xəberdar,
Xəstələnməyi ki, Sofya Pavlovna?

Famusov

Bir sözü eleyir min kerə təkrar:
Gah deyir, dünyada ona tay olmaz,
Gah da soruşur ki, deyil ki, nasaz.
Ondan xoşun gəlir? Dünyanı gəzdin,
Evlənirsən, ya yox?

Çatski

Evlənməyimin
Size nə dəxli var?

Famusov

Bilsəm, pis olmaz,
Ona qohumluğum çatır ki, bir az!
Mənə boş yerəmi ata deyirlər?

Çatski

Sizdən qız istəmiş olsaydım əger,
Onda nə olardı sözünüz mənə?

Famusov

Deyərdim: bu veyl-veyl gəzməyə son ver,
Saniyan: fikir ver malikanənə,
Ən mühümü isə: get qulluğa gir.

Çatski

Qulluq etmək xoşdur, qul olmaq yaman.

Famusov

Budur ha, hamınız lovğasınız siz!
Dərs alsanız nolar biz atalardan?
Nolar yaşlılardan bir öyrənsəniz.
Misal üçün bizden, mərhum əmimdən, –
Maksim Petroviçdən bir ibrət al sən.
Onun qab-qacağı qızıldı xalis,
Nökəra-nayibi var idi hədsiz,
Ordenlə dolmuşdu tamam sinəsi,
Böyükdü başının səfər dəstəsi.
Saray xadimiyyi, saray nə saray!
İndikilər ona ay çatdı, hay-hay!
Yekaterinanın məmuryudu o,
Hərə qırx pud idi o vaxt; boy nə boy!
Görüşənde dördqat olsaydın əger,
Onlar təşəxxüsənən baş əyməzdilər.
Saray əyanları daha betərdi,
Yemək-içməkləri başqa təhərdi.
Əmim də lovğayı, baxışı ciddi;
Qraf, knyaz onun yanında nəydi?
Bununla bərabər yeri gələndə,
Yeddiqat əyilib, edirdi səcdə.
Ayağı büdrədi bir bayram günü,
Az qaldı kökündən üzülə boynu;
Xırıltılı səsle ufuldayıb o,
Qazandı padşahın təbəssümünü,
Bilirsən, neylədi bu zaman əmim?
Qalxdı, istədi ki, eyleye təzim,
Yenidən yixıldı, özü də qəsden,
Gülüşmə çoxaldı; qoca hevesdən
Üçüncü dəfe də yixıldı tir-tap.
Necə hərəkətdir, sizcə, bu cənab?

Bizcə ağıllıdır; yixılan vaxtı
O ağrı duyduşa, ağrısız qalxdı.
Həmin əhvalatdan sonra sarayda
Ən çox kim çatmışdı hörmətə, ada?
Maksim Petroviç!

Kimdi vist* oynuna çağrılan hər vaxt
Maksim Petroviç!
Xoş sözər eşidən kim idı, bilsən?
Kimdi rütbə verən, təqaüd verən?
Maksim Petroviçdi, deyil zarafat.
Bəs siz? İndikilər? Nəmənəsiniz?

Çatski

Bir sözlə etiraf eləyin ki, siz,
Tamam itiribmiş ağlinı dünya!
İndiki əsr hara, keçmişki hara:
Köhne deyilsə də o əsrin sözü,
Eşidən çox çətin inanır, düzü.
Necə olurmuş ki, yeddiqat olan
Qazana bilirmiş o zaman ad-san?
Döyük meydanında deyil, sarayda
Yıxılıb ad alan var imiş hətta.
Özündən kiçiyi yerdə sürütmək,
Özündən böyüyə yaltaqlıq etmək
Bir adət olubmuş; yalnız itaət
Və qorxu əsriymiş əsriniz əlbət.
Hamı cəhd edirmiş yaransın çara.
Əminizi daxil etmirəm bura,
Narahat etməyək onu qəbirə.
Ancaq bir siz deyin, bizim əsrə
Ən baş yaltaq belə, xalq gülsün deyə,
Boynundan keçərmi? Və bu səhnəyə
Baxan başqa qoca həsəd çekərek,
Kaş bu men olaydım! – deyərmi, görək?
Alçalmağa heris coxsa da bu an,

* Vist – kart oyunudur.

Onlar çəkinirlər gülünc olmaqdan.
Çarlar da onlara az xələt verir.

Famusov

Aman Allah! Bu ki, karbonaridir.

Çatski

Yox, indi başqa cür dövr edir zaman.

Famusov

Qorxulu adamdır.

Çatski

Azaddır insan,
Təlxək paltarını geyməyə heç kəs
Göstərmir həvəs.

Famusov

Yazdığı kimidir, nə danışırsa.

Çatski

İsteməz əyanlar yanında susa,
Ayaqucu gəzə, boynunu bura,
Stul verə, yerdən yaylıq qaldıra.

Famusov

Azadlıq yaymaqdır bunun niyyəti!

Çatski

Kim səfər etsə, kim çəkilse kəndə...

Famusov

Tanımaq istəmir o hökumeti!

Çatski

Qulluq eyləməsə kim şəxsiyyətə...

Famusov

Hökmümdə olsayıdı bunları heç vaxt,
Qoymazdım paytaxtın həndəverinə.

Çatski

Artıq istəmirəm edəm narahat...

Famusov

Hırslenib özümdən çıxıram yenə.

Çatski

Yaman töhmət etdim sizin dövrü mən.
İxtiyar sizindir, bu töhmətlərdən
Müəyyən qismini yazın adına –
Bizim zəmanətin, sözüm yox buna.

Famusov

Sizi tanımaq da istəmirəm mən.
Bu yava sözlərə yoxam ezəldən.

Çatski

Sözüm yoxdur daha.

Famusov

Şükür Allaha.
Mən ki, qulağımı tixadım.

Çatski

Niyə?

Deyin, nə danişdim xoşa gəlməyən?

Famusov

(aramsız danışaraq)

Cıxırlar dünyamı veylənməyə,
Sonra gel bunlardan ədəb gözlə sən.

Çatski

Canım, danışmırıam.

Famusov

Lütfən aman ver.

Çatski

Mən ki, uzatmırıam mübahisəni.

Famusov

Əl çək yaxamızdan, hey ötmə dil-dil.

ÜÇUNCÜ GƏLİŞ

Nöker

(Daxil olur)

Polkovnik, Skalozub!

Famusov

(Heç nə görmür və eşitmır.)

Tutarlar səni,
Zindana salarlar, bunu yəqin bil.

Çatski

Size qonaq gəlib.

Famusov

Eşitmirəm mən.

Tutarlar...

Çatski

Bir görün, nöker nə deyir.

Famusov

Qulağıma girmir, məhkəməliksən!

Çatski

Bir dala çevrilin, nöker gözleyir.

Famusov

(Çevrilir.)

Nə dedin? Qiyamdır? Mən deyən oldu.

Nöker

Qəbul etmək olar Skalozubu?

Famusov

(ayağa qalxaraq)

Uzunqulaqlar! Sizə yüz dəfəmi deyilsin?
Qəbul etmək, çağırmaq, dəvət etmək gərekdir.
De, evdəyəm, de şadam mən onun gəlişindən.
Di, yubanma, tez ol bir.

(Nökər gedir.)

Cənab, onun yanında ehtiyatlı dur, otur,
O mötəbər adamdır, adı var, xeyli məşhur.
Özü cavan olsa da var yaxşıca rütbəsi,
Orden, medal əlindən görünmeyir sinəsi,
Hələ bu gün-sabahda generallıq da alar.
Lütfən, onun yanında özünü yaxşı apar.
Eh, qardaşım, dünyada baş girləmək çətindir.
Polkovnik Skalozub yanına tez-tez galır, –
Bilirsən, hər kim olsa, açıq görər süfrəmi;
Moskvada milçəyi böyüdürlər fil kimi.
Sonyuşkaya evlənir o, guya. Boş sözdür bu,
Belə bir iş bəlkə də razı salardı onu,
Ancaq nə bu gün, nə də sabah qız köçürməyə
Mənim həvəsim yoxdur, Sofya çox gəncdir deyə.
Bir də əmr Allahındır...

Bax, səndən ricam budur:

Onun yanında çox da söz güleştirmə, dinc dur.
Hərcayı fikirləri gəl başından çıxart sən,
Ancaq gəlib çıxmadi, nə baş verdi, göresən...
Kim isə yan otağa keçdi, görüm o kimdir...

(Tələsik gedir.)

DÖRDÜNCÜ GƏLİŞ

Çatski

Gör necə bir vurnuxur, şadlanmağına bax bir!
Bəs, Sofya? Nişanlısı varmı onun, göresən?
Bəli yaxın düşməyir, uzaq qaçırm o məndən!
Niyə görünmür, niyə, kimdir bu Skalozub?
Ata onun dərdindən dəli-divanə olub,
Sofya da geri qalmır, bəlkə, heç atasından.
Heyhat! Üç il vətəndən ayrı düşən bir insan
Məhəbbət barəsində düşünməsin gərək heç.

BEŞİNCİ GƏLİŞ

Çatski, Famusov, Skalozub

Famusov

Bura zəhmət çəkin, Sergey Sergeic,
Çox rica edirəm, istidir bura;
Dondunuz, lazımdır sizi qızdırıq.
Havaçekəni də qapayaq.

Skalozub

(Yoğun səslə)

Size
Dirmaşmaq yararmı, cənab? Mənimse
Bu vicdan borcumdur, bir zabit təki.

Famusov

Ah, Sergey Sergeic! Heç olarmı ki,
Dosta bir xidmət də göstərməyim mən.
Şlyapanı qoyun, qılınıcı açın,
Bu divan, əyləşin, bir rahatlaşın.

Skalozub

Buyurun görək
Harada deyirsiniz, təki əyləşək.

(Hər üçü əyləşir. Çatski onlardan aralı oturur.)

Famusov

Əzizim, yaddan çıxmamış, deyim,
Sizi qohum kimi təbrik eyleyim,
Düzdür, bir az uzaq qohumlarıq biz,
Uzaq qohumla da bölünməyir irs;
Sizin əmoğlunuz çox-çox sağ olsun,
Üstünü o açdı bu qohumluğun, —
Yoxsa bunu nə mən bilirdim, nə siz.
Bir deyin, Nastasya Nikolavnanın
Siz nəyisiniz?

Skalozub

Bilmirəm, siz məni üzrlü sanın,
Onunla bir qulluq etməmişik biz.

Famusov

Bu ne soyuqluqdur? Sergey Sergeic!
Qohumcun girərəm oda, suya mən,
Taparam onları yerin təkindən.
Özgəni işə də götürmürəm heç.
İşçilərin çoxu ya bəldizimin,
Ya da ki, bacının uşaqlarıdır,
Tək Molçalin yaddır, deyildir yaxın,
O da ki, işinin sehrkarıdır.
Qohumu görəndə xeyirdə-şərdə
Qanadlanıb uçur sinəmdə ürək.
Sizin əmoğlunuz deyirdi bir də
Qulluqda çox görüb o sizdən kömək.

Skalozub

On üçüncü ildə əvvəlcə otuz,
Sonra qırx beşinci polkda ikən biz.
Mükafat almışıq.

Famusov

Hansı bir ata
Baxıb fəxr eleməz belə övlada!
Hələ ordeni də var onun gərek?

Skalozub

Biz üçü avqustda girib səngərə,
Ordan tərpənmədik; bunun üçün o,
Bantlı orden* aldı, mən lətlisini?**

Famusov

Sevimlidir, cəlddir sizin əmoğlu.

Skalozub

Ancaq, artırılmaq üzrəykən çini,
Uydu yenilərə, qulluğu atdı,
Bir kəndə çəkilib kitabı tutdu.

Famusov

Eh gənclik! – Eh kitab!.. Sonra da qiyam!..
Siz isə doğru yol tutdunuz tamam,
Az zaman ərzində polkovniksiniz.

Skalozub

Tay-tuşdan xoşbəxti mənəm, şübhəsiz,
Güman var tezliklə daha da artam,

* Bantlı orden – döşdə gezdirlən Vladimir ordeni

** Lentli orden – boyunda gezdirlən Anna ordeni

Bir çoxu qovulur, düşür rütbədən,
Bir qismi də ölüb çıxır cərgədən.

Famusov

Bəli, qadir Allah kimi dünyada
Hara layiq bilsə ora ucaldar!

Skalozub

Məndən də bəxtəvər olanları var,
Bizim on beşinci diviziyada
Bir general vardır, bəxt ondadır bax.

Famusov

Sizdə çatışmayan nədir ki?

Skalozub

Yox, yox,
Şikayetim yoxdur; bu var ki, ancaq,
İki il dardılar bir polk dalınca.

Famusov

Polkovnik olmağa cəhd edirdiniz?
Yeqin ki, belədir, şəksiz-şübhəsiz,
Ayrı nola bilər, belədir ki, var.

Skalozub

Korpusda məndən də köhnələri var,
Səkkiz yüz doqquzdan qulluqdayam mən
Rütbə qazanmağın çoxdur yolları;
Əsil bir filosof kimi onları
Təhlil eylemişəm, bu rütbələrdən
Bircə generallıq mənə bəs eylər.

52

Famusov

Çox gözəl arzudur; uzun ömürler,
Bir də generallıq dilərəm size.
Ondan sonra isə, yubandırmadan,
Söz açaq bir gözəl generalşadan.

Skalozub

Evlənməkmi? Buna yox etirazım.

Famusov

Birinin bacısı, birinin qızı...
Boldur Moskvada gelinlik qızlar,
Artır ildən-ilə sayı onların:
Eh, atam, dünyada hansı diyarın
Bizim Moskva tək bir paytaxtı var.

Skalozub

Bəli, o genişdir həddən ziyada.

Famusov

Bir də, yaxşı şeydir zövq dünyada,
Hərənin öz qayda, öz qanunu var:
Ta qədimdən beri bizdə, məsəlçün,
Oğula atayla qiymət qoyarlar,
Sonra da baxarlar, vərmiş dövlətin;
İki min təhkimçi varınsa əgər,
Özün pis də olsan, adaxlı sənsən,
Daha cəld olsa da başqa diləver,
Dünyaya sığmayıb təkəbbüründən,
Desə ki, ədəbdə mənə tay olmaz,
Bununla heç kəsi heyrətə salmaz,
Və heç kəs qız vermek istəməz ona.

53

Tekce burda hörmət var dvoryana.
 Hələ bu nədir ki, qonaqcılıq biz,
 Qapımız açıqdır hamiya, hər vaxt,
 Çağrılmamış qonaq, çağrılmış qonaq,
 Xüsusən xarici ezizlərimiz
 Açıq süfrə görər bu yerde hər gün,
 Yaxşı ya pis adam bırdır bizimcün,
 Moskvahlara diqqət edin siz,
 Başqa adamlardan seçilir onlar.
 Bir görün necədir, bizim cavanlar, –
 Bizim övladımız, nəvələrimiz,
 Biz hey danlaşaq da onları, ancaq
 On-on beş yaşına çatan bir uşaq,
 Görürsən, ders verir müəllimine.
 Bizim qocalarsa hey döyüb çenə,
 Hər şeyin üstündə söz güleşdirər,
 Məhkəmə hökmüdür sanki sözleri,
 Köhne dvoryandır çünki hər biri,
 Odur ki, heç kəsdən çəkinmeyirlər,
 Bəzən hökumətin ünvanına siz
 Onlardan elə söz eşidərsiniz
 Ki, dəhşət bürüyər vücadunuzu!
 Yəni bir yenilik edirlər arzu? –
 Allah eləməsin! Bu var ki, onlar
 Bir irad tutaraq hər şeyə gündə,
 Bəhs edib, qışqırıb... dağlışırlar.
 Onu da deyim ki, hər birisində
 İstefaya çıxmış kansler* ağlı var.
 Elə bir zaman da çatmayıb hələ
 Ki, onlarsız bir iş yola verilə.
 Bəs xanımlar nece? Hünerin var sən
 Onlara yaxın düş; hökm onlarındır,
 Amma ki, onlara yoxdur hökm edən:
 Kart oynayan zaman səs-küylərindən
 Adam təngə gəlir, qulaqlar batır,
 Axı evli olub görmüşəm bunu.

* Kansler – keçmişdə ali mülki rütbə

Döyüşə aparar onlar ordunu,
 Yollasan senata gedərlər hətta.
 Lükerya Aleksevna!
 İrina Vlasovna!
 Pulxerya Andrevna!
 Tatyana Yuryevna!
 Hələ qızlarımız! Canlara dəyər!
 Kim görsə onları, bil ki, baş eyer.
 Prussiya kralı – o əlahezrət
 Moskvaya təşrif getirən zaman,
 Biz kimi zahirə vermədi qiymət,
 Oldu onlardakı əxlaqa heyran:
 Axı tafta, atlaz, tül ilə onlar
 Əla bəzənməkdə ad qazanıblar.
 Bundan da ədəbli olmaq ki, olmaz!
 Söyü adı yolla
 Deməzlər onlar,
 Hər bir kəlmələri tamam nazdır, naz;
 Oxuyur hamısı
 Firəng romansı,
 Özü də zildən.
 Herbi adamlara rəğbatları var;
 Çünki onlar üçün əzizdir vətən.
 Bunu qətiyyətlə deyirəm ki, mən,
 Moskva tək paytaxt çətin tapılar.

Skalozub

Gümanımcə, o yanğın, o qiyamət
 Moskvaya verdi bəzək, təravət.*

Famusov

Heç deməyin, azmı ziyan çəkən var!
 O zamandan yollar-izlər, binalar
 Tama yeni qayda ilə tikilir.

* 1812-ci il yanğından sonra Moskva sürətlə yenidən binalarla abadlaşdı.

Çatski

Evlər yeni, düşüncələr köhnədir.
Şad olun ki, nə illər, nə yanğınlar
Etməz köhnə fikirləri tarımar.

Famusov

(Çatskiyə)

Susmağını bayaq rica elədim,
O qədər də böyük deyil xidmətin.

(Skalozuba)

Bağışlayın nişan verim mən bunu
Mərhum dostum Çatskinin oğlunu.
Qulluq etmir, karsız sanır qulluğu,
Qulluq etsə, çox tez arta bilər bu.
Heyif, heyif, o kəlləsiz deyildir.
Tərcüməsi, yazılı pis deyildir.
Acımadamaq olmur, bu cür başla bu...

Çatski

Başqasına acıyın siz, doğrusu,
Tərifiniz belə məni pərt edir.

Famusov

Tək mənim yox, bu hökm hamınınkıdır.

Çatski

Mühakimlər kimdir? – Cox yaşamışlar!
Yaddır azadlığa o köhnə başlar.
Oçaqov və Krim fəth olunduğu*
O keçmiş illərin qəzetlərindən

Fikirlər əzx edən bu zümrədir, bu.
Üz danlaməq bilir onlar əksərən.

Hamsı təkrar edir eyni havanı.
Eybini hiss etmir heç biri əsla,
Demir ne köhnəsə, odur ən fəna.
Deyin, vətənpərvər ərənlər hanı?
Bize örnək ola bilənlər hanı?

Qaretlə varlanan deyilmə bunlar?! –
Qohumdan, tanışdan tapıb havadar,
Bir cəza görmədən həyat sürürler,
Qəsrələr tikdirib, ballar verirlər.

Bədxərəlik etməkdir onların işi;
Deyin gəlmələrin – rəzil keçmiş
Bərpa etmədiyi bir bucaqmı var?
Deyin Moskvada rəqs, şam, nahar
Kimlərin ağızına vurmamış yüyen?
Hələ bir südəmər körpə ikən mən,
Birinin öündə, şərh etmədən siz,
Məni eyilməyə vadar etdiniz.

Adlı alçaqların o Nestorunu*
Əhətə etmişdi bir yiğin nökər,
İçki, dava-dalaş zamanı onu
Nökərlər çox xilas olmuşdular.
Amma bu yaxşılıq müqabilində
Dəyişdi onları o üç sərp itə!
Yoxsa, o şəxsimi yada salım mən,

Ki, neçə kənddən
Uşaq yiğmaq üçün qurdı yüz hiylə,
Çoxunu evindən salıb avara,
Doldurub hamsını arabalara,
Tezə Moskvaya tərəf yol aldı.
Onların rəqsilə, gözəlliylə
Bütün Moskvani heyrote saldı.
Bu vaxt borc sahibi dedi, borcu ver!
Amurlar, zefirlər satıldı bir-bir.

* 1783-cü ilde türk qalası rus qoşunları tərefindən tutulmuş və Krim Rusiya ilə birləşdirilmişdir.

* Nestor – Homerin “İliada” poemasında yunan sərkərdəsinin adıdır. Ümumi mənada Nestor başçı deməkdir.

Bax, belə ömr edib, qocalmış onlar.
 Biz gərək onlara hörmət eyləyək.
 Bizi yaxşı, ya pis deməyə bir tek
 Həmin adamların ixtiyarı var.
 Amma vay o günə: gənclərdən biri
 Göz yuma rütbəyə, mövqeyə, ada,
 Ola elm aşiqi, bilik əsiri,
 Meyl edə sənətə, ədəbiyyata,
 "Yanğın! Haray!" – deyə səs salar onlar
 O gənc də qorxulu bir şəxs adlanar:
 Mundır, tekce o zər həşyeli mundır
 Arsız vücudları, küt ağılları
 Bir zaman qoruyub gizlədə bildi;
 Biz olduq bu yolun sonra zəvvvari.
 Mundır hərisidir qız da, gəlin də!
 Dünən atmadımmı mundırı mən də?!
 Yox, daha olmaram onun əsiri;
 Ancaq o zaman ki, qvardiyadan,
 Ya da ki, saraydan gələrdi biri,
 Qızlar – ura! – deyə bağışış haman,
 Göye atardılar çepçiklərini,
 Məni də sarardı axmaq bir sevinc!

Famusov

(öz-özünə)

Bu işə satacaq axırda məni.

(Bərkdən)

Əfv edin, gedirəm, Sergey Sergeic,
 Sizi kabinetdə gözləyirəm mən.

(Gedir)

ALTINCI GÖLİŞ

Skalozub, Çatski.

Skalozub

Sizin etdiyiniz bu məruzəde
 Qvardiyaçılara qvardiyanın
 Moskvada uca tutulduğunu
 Böyük meharetlə təsvir etmeniz
 Məni valeh etdi; zəri, paqonu,
 Baftanı gün kimi tuturlar eziş!
 Birinci ordunun zabitləri də
 Onlardan gerimi qalırlar? Nədə?
 Hamsı yaraşıqlı, belləri ince,
 Çoxu nitq eləsin sənə firəngcə.

YEDDİNÇİ GÖLİŞ

Skalozub, Çatski, Sofiya, Liza

Skalozub

(pançərəyə təraf qaçaraq)

Ah, yixıldı! Aman, ya rəbbim, öldü!

(huşunu itirir.)

Çatski

Deyin, kim yixıldı?

Skalozub

Deyin, kim öldü?

Çatski

Huşunu itirdi o vahimədən!

Skalozub

Kim? Harda yixilib?

Çatski

Daşamı dəyib?

Skalozub

Bizim o qocadır, bəlkə, büdrəyən?

Liza

(xanımın ətrafında vurnuxaraq)

Olan olacaqdır! – deyən düz deyib:
Molçalin yenicə minmişdi atı,
At dal ayaqları üstündə qalxdı,
Atdı Molçalını təpəsi üstə.

Skalozub

Cilovu gec çəkib, usta deyilmiş,
Gedim, görüm, nə var, necə əzilmiş.
Böyrü üstə düşüb, sinəsi üstə?

(Gedir.)

SƏKKİZİNCİ GƏLİŞ

Skalozubdan başqa evvelkiler

Çatski

Nə kömək lazımdır? Tez söyle görək.

Liza

O biri otaqda su olsun gərək.

(Çatski o biri otaqdan su gətirir.

Sofiya ayılanan qədər hər ikisi piçaltı ilə danışır.)

Şəkana töküñ.

Çatski

Tökdüm, hazırlır.
Bağlarını boşalt, indi sirkəylə
Alınını ovuşdur. Bir az su çilə.
İndi tənəffüsü deyildir ağır.
Nə ilə yelləyək?

Liza

Yelpik ordadır.

Çatski

Birçə bayırə bax, Molçalin çıxdan
Ayaga qalxıbdır, bu ləp nahaqdan
Üzülüb qanını eləyir qara.

Liza

Xanımın ürəyi çox köyrəkdir, çox
Atdan başı üstə yixılanlara
Soyuqqanlıqla baxa bilmir o.

Çatski

Su çilə,
Bax bele.
Bir az, bir az da.

Sofiya

(dərindən nəfəs alaraq)

Yanımda kim var?
Sanki yuxudayam.

(Bərkdən və tələsik)

O hardadır? Ah!
Başına nə gəldi? Deyin, siz allah!

Çatski

Boynunu qıraydı gərek o murdar!
Azca qalmışdı ki, sizi məhv edə.

Sofiya

Ele bil, buzdandır sizin qəlbiniz!
Ürəyim sıxılır sizi görəndə.

Çatski

Ona yanmağımı əmr edirsiniz?

Sofiya

Tez ora getmeli,
Kömək etmeli!

Çatski

Sizi tekmi qoyaq burda, köməksiz?

Sofiya

Bir deyin, nəyime gərəksiniz siz?
Bir də ki, özgəyə üz verəndə dərd,
Ləzzət çəkirsiniz, siz ayrı ləzzət.
Yixılan atanız olsayıdı əger,
Narahat etməzdi sizi tük qədər.

(Lizaya)

Gel, tez qaçaq ora.

Liza

(onu kənara çəkərək)

Ay xanım, hara?
O sağ-salamatdır, siz bir dincəlin,
Birçə pəncərədən baxın bayıra.

Sofiya pəncərədən boylanır

Çatski

Yalnız qəlb dostunu itirənlərin
Təlaş, ürkkeçmə, əzab, işgəncə,
Qorxu-ürkü olar nəsibi, mənce.

Sofiya

Bir əli terpənmir, aman, ay Allah!

Çatski

Mən də yixiləydim kaş ki, onunla.

Liza

Yoldaşlıq naminə?

Sofiya

Yox, nahaqdır bu.
Siz arzu eləyin, siz yalnız arzu.

DOQQUZUNCU GƏLİŞ

Sofiya, Liza, Çatski, Skalozub, Molçalin

(Molçalinin qolu sarğılıdır)

Skalozub

Dirildi, yetməyib ona bir xəter.
Qolu ezipdir ancaq bir qədər.
Bu hay-küy yersizmiş, saxtaymış, düzü.

Molçalin

Əvvəl edin, narahat elədim sizi.

Skalozub

(Sofiyaya)

Bilməzdim, bu sizi bunca sarsıda.
Bura çox hövlnak qaçıb gəldiniz, –
Biz təlaşa düşdük, qəşş etdiniz siz.
Şən demə, bir səbəb yoxmuş ortada.

Sofiya

(heç kəsə baxmayaraq)

Görürəm, yersizmiş bütün bu heyəcan,
Hələ də əsirəm amma qorxudan.

Çatski

(öz-özüñə)

Bir kəlmə söz demir o, Molçaline.

Sofiya

(əvvəlki kimi)

Mən qorxaq deyiləm heç də həyatda,
Vaxt olub, karetim dönübdür hətta, –
Qaldırıblar, ona minmişəm yenə,
Ancaq özgəlerin başına gelən
Kiçik bir iş belə sarsıdır məni;
Taniş olmasa da yanıram qəlbən.

Çatski

(öz-özüñə)

Budur, Molçalindən üzr isteyir, bax,
Görünür kiməsə acılmış bir vaxt.

Skalozub

İzninizlə sizə nağl eləyim mən –
Burda knyaginya Lasova adda
Bir dul arvad vardır, yaxşı at minən,
Yola dəstə ilə çıxmaz o əsla.
Yixılıb xurdú-xaş olub yaxında –
Tutmayıb xanımı əfəl jokosu,^{*}
Göydə milçəkləri sayırmiş gözü.
Xanının eyriymış ora-burası,
İndi də çatmayıb bir qabırğası.
Odur ki, ər gəzir, – ona söykənə.

* Jokö – ingilisce süvari mənasına gelən *jockey* sözünün fransızca tələffüzüdür.
Keçmişdə atla gəzməye çıxan ağalarını müşayit eden nökərə jokö deyilirdi.

Sofiya

Düzü, Aleksandr Andreiç, siz
Alicenabsınız, rəhmdilsiniz,
Yaxın adamların bədbəxtliyinə
Baxa bilmirsiniz qayğısız, rahat...

Çatski

Bəli, var gücümü sərf eləyərək,
Sübütə yetirdim bunu bu saat.
Yelpik yellədərək, su çileyərək,
Kimə qismətsiniz – bilməsəm də mən.
Sizi əzrayılin aldım əlindən.

(Şlyapasını götürüb gedir.)

ONUNCU GƏLİŞ

Çatskidən başqa evvelkiler

Sofiya

Bu axşam siz bize geleceksiniz?

Skalozub

Nə vaxt?

Sofiya

Bir az tez.

Forteianoyla rəqs etmək üçün,
Ən yaxın tanışlar gelecek bu gün.
Yaslıyıq, ziyafət verəmmirik biz.

Skalozub

Gələcəyəm, ancaq vədə vermişəm,
Gərək atanızla gedib görüşəm,
Təzim və ehtiram.

Sofiya

Xudahafızınız.

Skalozub

(Molçalinin əlini sıxaraq)

Sizin nökəriniz.

(Gedir.)

ON BİRİNCİ GƏLİŞ

Sofiya, Liza, Molçalin.

Sofiya

Ah, Molçalin, ah,
Nece olub, deli olmamışam mən!
Axi, həyatınız mənim yanında
Əzizdir, ucadır, nə qədər desən.
Nə üçün onunla əylənirsiniz?
Özü də ehtiyat gözlemirsiniz.
Əliniz necədir? Dərman verəkmə?
Rahathlıq, lazımmı? Həkim gərəkmi?
Yaramaz bu qədər ehtiyatsızlıq.

Molçalin

Yayıqla sarıdım, ağrımır artıq.

Liza

Mərc gəlləm ki, boşdur bütün bu şeylər.
Sarığı da artıqdır, düz desək əgər.
Boş olmayan bir şey budur ki, yalnız
Söz-sovdan qurtaran deyil yaxanız.
Çatski məsxərəyə qoyacaq sizi.
Skalozub burub sıx kəkilini,
Bir sözün üstünə qoyub minini,
Deyecək hər yerdə qəşş etmənizi.
Söyü bəzəmekdə ustadir o da!
Bunu kim bacarmır indi dünyada!

Sofiya

Düzü, zəhləm gedir hər ikisindən,
Seviriəm, sevmirəm, – mən bilərəm, mən.
Molçalin! özümü saxladım, ya yox?
Dilimi-ağzımı bağladım, ya yox?
Gördünüz neçə ki, burdaydı onlar
Size baxmadım da, dayandım lal-kar.

Molçalin

Yox, çox açıqsınız, Sofya Pavlovna!

Sofiya

Axi, toxtaqlığı hardan alım mən?
Hələ az qalmışdı pəncərəmizdən
Sizin yanınıza – yere hoppanam.
Görünmür gözümə bir kəs, bir bəşər,
Gülünc iş tutmuşam – lağ eləsinlər,
Məzəmmət etsinlər – qəbahət isə.

Molçalin

Bir iş açmayıaydı, kaş, bu hadisə.

Sofiya

Nə var ki? Duelaçı gözleyir sizi?

Molçalin

Söz-sov tapançadan yamandır, düzü.

Liza

Onlar atanızın getdi yanına,
Gülər üz göstərib, siz saymazyana,
Girin qapıdan:

Qəlbə yatan sözlər eşidən zaman,
O saat inanır qulaqlarımız,
Çatski də elə, – onunla yalnız
O keçən günlerdən söhbət açın siz,
Bəsdir bir təbəssüm, iki kəlmə söz;
Sevən sevdiyinin çıxmaz sözündən.

Molçalin

Bu haqda bir fikir deyəmmərəm mən.

(Sofyanın əlindən öpür.)

Sofiya

İsteyirsinizmi?.. Mən gedim ora,
Gülər üz göstərim, gözlərimdə yaş;
Kaş bunu bacara bileydim ah, kaş!
Çatski, haradan çıxdı, ay Allah!

(Gedir.)

ON İKİNCİ GƏLİŞ

Molçalin, Liza

Molçalin

Nə qədər oynaqsan! Nə qədər şənsən!

Liza

Buraxın, mənsiz də ikisiniz siz.

Molçalin

Adamı cəlb edir bu qaş-göz, bu üz,
Mən səni nə qədər sevirem, bilsən!

Liza

Bəs xanımı?

Molçalin

Onu qulluq üzündən
Səni...

(Lizanı qucaqlamaq istəyir.)

Liza

Dilxoşluqçun, belədir, deyən.
Çox rica edirəm, farağat durun!

Molçalin

Məndə üç əntiqə şey vardır: onun
Biri tualetdir, qiyamət işdir,

Hər yanı güzgüyle bəzədilmişdir.
Zərle işlənibdir, – tamam naxışdır.
O biri həşyəsi muncuq balışdır;
Bir də ki, sedəfdən kiçik qutum var,
Onun qayçı yeri, iyne-sap yeri...
Görənin ağlını əlindən alar.
Ele bil, ezbilər mirvariləri
Kirşan qayımlılar; üze, dodağa
Sürtməkçün enliyi, bir də ki, əla
Ətirlərim vardır, – nərgiz, yasəmən.

Liza

Bilin ki, onlara aldanmaram mən.
Yaxşısı budur ki, deyəsiniz siz,
Nə üçün xanımla belə utancaq,
Qulluqçuya belə həyasızsınız?

Molçalin

Qolum çox ağrıyır, sarğıma bir bax,
Yanıma gelərsən bu gün günorta,
Sənə həqiqəti açaram orda.

(Yan otağa keçir.)

ON ÜÇÜNCÜ GƏLİŞ

Sofiya, Liza.

Sofiya

Atamın yanında kimse yox idi.
Bu gün heç iştaham yoxdur yeməkçin,

Naxoşam, get bunu Molçaline de,
Özünü də çağır, yanına gəlsin.

(Öz otağına keçir.)

ON DÖRDÜNCÜ GƏLİŞ

Liza

Burdakı adamlar qəribədir ha!
Bu onu, o məni sevir... tekçə mən
Yamanca qorxuram, vallah, eşqdən.
Bizim o bufetçi Petruşa amma
Sevməli oğlandır, aşiqəm ona!

İkinci pərdənin sonu.

ÜÇÜNCÜ PƏRDƏ

BİRİNCİ GƏLİŞ

Çatski, sonra Sofiya

Çatski

Ona Molçalinm, Skalozubmu
Əziz olduğunu dedirdərəm mən.
Molçalin axmağın biriydi dünən,
Allahın en yazıq bir məxluquydu!..
Yəni birdən-birə ağıllandı o?
Bəs o biri necə? – O mazurka, meşq
Pəhləvanı olan boğuqsəs necə?

Mənə
Gizlənpaç oynudur Sofya üçün eşq.
Mənə gəldikdəse...

(Sofiya daxil olur.)

Siz burdasınız?
Çox şadam, mən bunu arzulayırdım.

Sofiya

(öz-özündə)

Pis oldu.

Çatski

Yəqin ki, axtardığınız
Mən deyiləm.

Sofiya

Sizi axtarmayırdım.

Çatski

Sualım bir qədər yersiz olsa da,
Sevdiyiniz kimdir? Bilmək olarmı?

Sofiya

Buy Allah, sən saxla! Nə deyim; hamı.

Çatski

Ən çox sevdiyiniz kimdir dünyada?

Sofiya

Çoxdur qohumlarım.

Çatski

Hamısı da məndən
Əzizdir, eləmi?

Sofiya

Bəli, bəzisi.

Çatski

İş işden keçmişkən, bilmirəm, düzü.
İstədiyim nedir bu daş qələblidən?
Dərdindən ölürməm, o gülür buna.

Sofiya

Bilmək istəsəniz düzünü hərgah,
Özgədə bir qüsür hiss edən kimi,
Kefiniz durulur, sevinirsınız.
Tənəli sözlərə keçirsiniz siz,
Halbuki, özünüz...

Çatski

Özümmü? Mənmi
Gülüncəm, eləmi?

Sofiya

Rəftarınız sərt,
Baxışınız isə dəhşətdir, dəhşət.
Saysızdır, sizdəki bəd xasiyyətlər,
Ancaq, özünüzə salsañız nəzər,
Heç faydasız olmaz.

Çatski

Qəribəyəm mən?
Qəribe olmayan kimdir? Üzündən
Axmaqlıq tökülen biridir, yəqin;
Molçalin, məsəlcün.

Sofiya

Təzə məsəl deyil bu məsəliniz,
Hamını sancığa hazırlısınız siz.
Mane olmamaqçın gedirəm burdan.

Çatski

(onu dayandırır)

Dayanın bir an.

(Kənarə)

Qoy mən də ömrümde satıb bir yalan.
(Bərkdən.)
Bəhsin burda kəsək. Mən Molçalının

Yanında haqsızam, suçluyam yeqin.
 Ola biler ki,
 Deyildir o üç əvvəlki təki:
 Dövlətin, iqlimin, əxlaqın, ağlin
 Belə deyişməsi baş verən işdir;
 Axmaq adı almış çox adlı-sanlı
 Adamlar var: biri ilhamsız şair,
 Biri pis zabit tek tanınmış, biri...
 Adını deməkden çəkinirəm mən,
 Ancaq son illerde onların birdən
 Ağıl deryasına çevrildikləri
 Etiraf edilir hər yerdə hətta.
 Tutaq, Molçalın də dühadır, düha,
 Ancaq ki, onda
 Varmı o ehtiras, o od, o sevda? –
 Sizsiz dünya ona bir heç görünə;
 Qəlbi eşqinizlə çarpa, döyüñə?
 Hər işde o sizdən ala qol-qanad?
 Size xoş gəlmeye çalışa hər vaxt?
 Deyə bilmərəm ki, bunlar məndə var;
 Ancaq qəlbimdəki bu sarsıntılar
 Düşmənimdən belə qoy uzaq olsun.
 Bes o? Yerə dikir başını, susur.
 Müləyim olsa da açıq deyildir.
 Qəlbinin sırrını bir Allah bılır.
 Bir Allah bılır ki, Molçalində siz
 Ne yüksək sıfatlər fərz edirsınız.
 Halbuki, bunlardan yox onda nişan.
 Ne deyim, bəlkə də, eşqin ucundan
 Özünüzdə olan sıfətlərin siz
 Onda da olduğu fikrindəsiniz;
 Bu işde müqəssir sizsiniz, o yox.
 Fərz edək ki, o çox ağıllıdır, çox,
 Ve ağılı anbaan artır, ancaq o,
 Size layiqmidir? Sorğum budur, bu.
 Soyuqqanlılıqla mən bu itkiyə
 Tab edim deyə,

Ən yaxın dostunuz, qardaşınız tək
 Mənə, qane edən bir cavab verin;
 Sonra bu yerleri tərk eyləyərek,
 Qurbanə edərəm qəlbimi təskin,
 Her halda şən kubar məclislərində
 Məst olmaq, eylənmek yoluñə mən də
 Yaxamı qurtaram divanelikdən.

Sofiya

(öz-özüñə)

Halbuki, mən özüm arzu etmədən,
 Divanə etmişəm səni.

(Bərkdən)

Bir de mən
 Nə üçün gizlədim, Molçalın bayaq
 Qolunu itirə bilərdi, şəksiz,
 Mən tez el-ayağa düşdüm, amma siz
 Zahid etmədiniz belə bir maraq.
 Siz ki, bilirsiniz, fərqləndirmədən
 Hər kəsə mərhamət göstərmək olar;
 Bəlkə, şübhənizdə haqqınız da var,
 Onu hərarətlə qoruyuram mən;
 Ancaq, üzünüzə deyim, diliniz
 Ne üçün dinc durmur, neçin hamiya
 Kininizi açıq bildirirsınız?
 Ən həlim şəxsə de sərtsiniz!.. Niye?
 Molçalının adı çəkilən kimi,
 Tenəli sözünüz yağır od kimi.
 Zarafat! Zarafat! Necə də bundan
 Bir usanmırınsınız!

Catski

Ah, ey yaradan!
 Gülməyi həyatın məqsədi bilən

Hərəzə adamların biriyimişəm mən!
Yox, xoşum gələsə de gülünc adamdan,
Onlar darıxdırır məni çox zaman.

Sofiya

Düzdür, başqasında vardır bu nöqsan
Ancaq Molçalılın sız lap yaxından
Taniş olsaydınız
Darıxmazdınız.

Çatski

(hararatla)

Necə oldu ki, siz belə yaxından
Tanidınız onu?

Sofiya

Qoy doğrusunu
Deyim ki, mən buna atmamışam can.
Allah birləşdirib qəlbərimizi.
O məftun eyləyib burda hər kəsi,
Üç ildir atama məmurluq edir;
Atam hey hırslınb onu incidir.
Bu isə susdurur onu sükutla,
İncimir, üreyi saf olduğundan.
Əylenmək əlindən gəldiyi halda,
Qocalardan ayrı düşmeyir bir an.
Biz deyib-gülerken, o şad, ya naşad
Bütün gün oynayır qocalarla kart.

Çatski

Bütün gün oynayır? Ay bərəkallah!
Dinmir, eşitse də yüz cüre danlaq?

(Kənara)

Yox, ona hörməti olammaz bunun.

Sofiya

Düzdür, malik deyil elə ağila,
Birinin yanında dahi sayila,
Ola o birinin canına taun,
Tez parlayıb, tez də nifrət qazana.
Dünyanı söyüşə tuta ki, dünya
Onu yaxşı, ya pis bir sözle ana,
Aileni xoşbəxt eyleyen, aya,
Belə ağıldırmı?

Çatski

Bunu deməkdən
Məqsəd satıradır, ya nəsihətdir?

(Kənara)

Onu eksik bilir qara qəpikdən.

Sofiya

O ne qəribedir, bilesiniz bir:
Güzeştcil, müləyim, təvazökardır.
Nə bir narahatlıq vardır üzündə,
Nə də ki, qəlbinde bir ləkə vardır;
Tikan hiss edilmir həm də sözündə.
Onu sevməyimə səbəb budur, bu.

Çatski

(kənara)

Şıltaqlıq eləyir, sevməyir onu.

(Bərkdən)

Mən onun şəklini tamamlamaqda,
Köməyə gələrəm bir özgə vaxtda.
Skalozub necə? Tamaşa odur.
Qoşunun dağında dağ kimi durur,
Düz qədd-qaməti, gur sesilə o
Qəhrəmandır, buna söz ola bilməz.

Sofiya

Mənim romanımın qəhrəmanı yox.

Çatski

Eləmi? Baş açmaz, ah, sizdən heç kəs.

İKİNCİ GƏLİŞ

Çatski, Sofiya, Liza.

Liza

(piçilti ilə)

Xanım, yanınız Molçalın gəlir.

Sofiya

Əvv edin, mən gərək tez gedəm.

Çatski

Hara?

Sofiya

Parixmaxere.

Çatski

Sonra gedərsiniz, tələsmək nədir?

Sofiya

Maşalar soyuyar.

Çatski

Soyusun.

Sofiya

Olmaz.

Axşam qonağımız olacaq bir az.

Çatski

Gedin, öz şübhəmlə qahim mən yenə.
Yalnız, izin verin, gizli də olsa,
Girim bir anlığa otağınıza.
Onun havası da, divarları da –
Hər şeyi, hər şeyi eziздir mənə.
O dönməz günlərin xatirəsilə
İsinər, canlanar, dincələr ürək!
İki-üç dəqiqə bəs eylər, düzü,
Sonra bu ingilis klubu üzvü
Molçalində olan kəskin əqildən,
Skalozubdakı incə könüldən
Söhbətlə günləri çatdırır sona.

(Sofiya çiyinlərini tərpədərək, öz otağına girib, qapını bağlayır,
onun dalınca da Liza gedir.)

ÜÇÜNCÜ GƏLİŞ

Çatski, sonra Molçalin.

Çatski

Ah, Sofya Pavlovna! Doğrudanmı sən Molçalini sevdin? Yox, haqsızam mən Ondan ərmi olmaz? Nə olub ona? Bir az ağılı çatmir, o nəyə gerek? Onsuz da mümkünür uşaq töretnək, O sözə baxandır, təvəzükardır. Üzdənə heyadan qızartı vardır.

(Molçalin daxil olur.)

Dırnağı ucunda, odur, bax, gelir, Dildən də yoxsuldur, hansı sehrə Sofyanın qəlbini almışdır əle?

(Molçalina müraciət)

Aleksey Stepaniç, sizinlə yalnız. Beş kəlmə danışa bilməmişik biz, Necədir gününüz-güzəranınız? Qəmsiz-qüssəsizmi ömr edirsiniz?

Molçalin

Əvvəlkı tek.

Çatski

Əvvəl necəydi?

Molçalin

Bu cür, bu gün dünənki tek.

Çatski

Kartdan qəleme? Qələmdən yenə də karta, eləmi? Növbəyle: mədd üçün, sonra cəzr üçün?

Molçalin

Adının Arxivə^{*} düşdürüyü gündən Öz səyim, öz gücüm sayəsində mən Üç mükafat aldım.

Çatski

Yoxsa, kələklə Bu hörmət, bu izzət keçmişdir əle?

Molçalin

Xeyr, bir hünərlə tanınır hər kəs.

Çatski

Sizinki?

Molçalin

İkidir, biri səliqə, O bri mülayim olmaqdır.

Çatski

Peh-peh! İki gözəl sıfət! Bizdəki bütün Başqa sıfətləri cılayır əvez.

Molçalin

Rütbə vermediyər size? Nə üçün? Əliniz getirmir qulluqda yoxsa?

Çatski

Rütbə verən ki var, əslinə baxsan, Aldadıla bilər.

* Xarici İşlər Kollegiyasının Moskva arxivü

Molçalin

Təəccüb etdik.

Çatski

Niye?

Molçalin

Xeber tutub əhvalınızdan,
Təessüf etdik.

Çatski

Nahaq, lap nahaq!

Molçalin

Tatyana Yuryevna Petroqraddan
Qaydan zaman,
Sizin nazirlərə əlaqenizdən
Dənişdi bize.
Aranız dəyibdir sonra, nədənse.

Çatski

Ona nə?

Molçalin

Tatyana Yuryevnayamı?

Çatski

Axı, heç onunla deyiləm tanış.

Molçalin

Necə? Nə? Tatyana Yuryevnayamı?!

Çatski

Heç vaxt görməmişəm, ancaq dost-tanış
Deyir, çox səfəhdır.

Molçalin

Yəni odur, bu?
Tatyana Yuryevna!!! Onun, doğrusu,
Hər yerdə adı var; bir də ki, bütün
Türbe sahibləri yaxındır ona;
Bir gedin yanına.

Çatski

Niye? Nə üçün?

Molçalin

Biz onun yanında heç gözlənmədən
Tez-tez hamilərə rast gəlirik.

Çatski

Mən
Qadın, qız yanına gedirəm, ancaq,
Bu məqsəd üçün yox.

Molçalin

O çox xeyirxah,
Xoşrifət, gülərz və çox sadədir.
Mövlud günlerində, pəhriz qabağı
Tez-tez ballar verir, qonaqlıq verir.
Yayda toy evine dönür yaylağı.
Yaxşı olardı ki, Moskvada siz
Bizim yanımızda girib qulluğa
Hey mükafat alıb, kef çəkəydiniz.

Çatski

İş vaxtında kefdən qaçıram, amma
Lağ-lağlıq vaxtı lağ-lağlığa
Qurşanıram mən:
Bu iki peşəni birləşdirmeyə
Həvəskar olanlar azmədir, məyər?
Mən ola bilmərəm belələrindən.

Molçalin

Mən burda görmürəm heç bir cinayət,
Foma Fomic size tanışdır, əlbət.

Çatski

Nə olsun?

Molçalin

Üç nazir yanında ancaq,
Foma Fomic olub şöbə rəisi.
Bura dəyişiblər...

Çatski

Boşdur kələsi,
Kütün birisidir, axmaqdır, axmaq.

Molçalin

Heç olan işdirmi, mümkündürmü bu?
Bir örnəkdir onun yazı üslubu:
Oxumuşsunuzmu?

Çatski

Yox, belə-bele
Axmaq yazıları oxumuram mən,
Örnək olanağı yoxam xüsusən.

Molçalin

Mən isə onları məmənnuniyyətlə
Oxumaq feyzinə yetişdim, ancaq,
Öz əlimdən gəlmir yazıb-yaratmaq.

Çatski

Bunu üzünüzdən oxuyuram.

Molçalin

Mən
Fikrimi söyləyə bilmirəm.

Çatski

Nedən?
Gizli tutursunuz fikrinizi siz?

Molçalin

Şəxsi mühakimə sahibi olmaq
Yaşına çatmayıb axı ömrümüz.

Çatski

Yox, yox, o qədər de deyilik uşaq!
Özgənin reyinə baş eyək niyə?

Molçalin

Tabe olmaliyiq axı özgəye,

Çatski

Bu nəyçün?

Molçalin

Kiçikdir rütbəmiz.

Çatski

(*demək olar ki, ucadan*)

Bu hiss.

Bu qəlbə sevilmiş!.. Yox o dəcəl qız
Mənə yalan satmaq istəyib yalnız.

DÖRDÜNCÜ GƏLİŞ

Axşamdır. Bütün qapılar açıqdır, yalnız Sofyanın yataq otağının
qapısı bağlıdır. Arxa tərefdə işıqlı otaqlar görünür.
Nöker və qaravaşlar o yan-bu yana qaçırlar.

Baş nöker

Ey Filka, ey Fomka, cəld terpenin bir,
Kart üçün mel, şotka, stol gərəkdir!

(*Sofyanın qapısını döyür.*)

Xanıma xəbər ver, ey Lizaveta,
Əriliə Natalya Dmitriyevna
Geldi, yaxınlaşır bir karet daha.

(*Həmi dağıltır, yalnız Çatski qalır.*)

BEŞİNCİ GƏLİŞ

Çatski və Natalya Dmitriyevna.

Natalya Dmitriyevna

Yanlışmı görürem! Yox, bu odur... ah!
Çatski, sizsiniz?

Çatski

Görürəm, məni
Şübheyle süzdünüz başdan-ayağa;
Çoxmu dəyişmişəm üç ildə yəni?

Natalya Dmitriyevna

Uzaqda bilirdim mən sizi çox-çox.
Buraya çoxdanmı gəlmisiniz?

Çatski

Yox,
Elə bu gün gəldim.

Natalya Dmitriyevna

Uzun müddətə?

Çatski

İşin gedişinə baxar; siz isə
Bir anda saldinız məni heyrətə.
Əvvəlkindən qəşəng, cavan və təzə
Həm də etli-canlı dəyirsiz gözə:
Gənclik qızartısı, şuxluq, oynaqlıq
Hər bir cizginizdən görünür açıq.

Natalya Dmitriyevna

Mən artıq ərdeyəm.

Çatski

Siz bunu gərək
Çoxdan deyəydiniz.

Natalya Dmitriyevna

Ərim çox qəşəng,
Çox gözəl bir ərdir, gəlsin, sizi mən
Tanış eylərəm, nə deyirsiniz?

Çatski

Çox rica edirəm.

Natalya Dmitriyevna

Və əvvəlcədən
Deyim, xoş gələcək o sizə, şəksiz,
Baxın, qiymət verin.

Çatski

İnanıram, o,
Sizin ərinizdir.

Natalya Dmitriyevna

Yox, bununçün yox.
O özü ağıllı, mərifətlidir.
Mənim Platonum çox qiymətlidir.
İstefaya çıxmış bir zabitdir o,
Onun keçmişini yaxşı bilənlər
Təsdiq edib deyir, eger Platon.
Qulluqdan getməmiş olsaydı, indi
Merdliyi, cüreti sayəsində o,
Yeqin Moskvaya komendant idi.

ALTINCI GƏLİŞ

Çatski, Natalya Dmitriyevna, Platon Mixayloviç.

Natalya Dmitriyevna

Budur ha. Platon Mixayloğum.

Çatski

Pah!
Xoş gördük, köhnə dost, təsadüfə bax!

Platon Mixayloviç

Xoş gördük, qardaşım!

Çatski

Əzizim, gerek
Sənə tərifnamə təqdim eleyək,
Səndən razıdırılar.

Platon Mixayloviç

Özün görürsen,
İndi moskvaltı və evliyem mən.

Çatski

Lageri, dostları, demək, unutduñ,
Tənbəl yaşamağın yolunu tutduñ?

Platon Mixayloviç

Yox, meşgələm vardır: fleytada mən
Hey duet çahram. A-molni*...

* A-molni – musiqi istifahı

Çatski

O vaxt çaldığını? Kişi də zövqün
Sabit qalması da heç yaman deyil.

Platon Mixayloviç

Evlənəndən sonra darıxdığından
Fit çaldığın günler məni anarsan.

Çatski

Necə? Darixmaqmı dedin, yoxsa sən,
Artıq darixmaqla gün keçirirsən?

Natalya Dmitriyevna

Platon Mixaylıç əldən verdiyi
Telim, rəsmi-keçid və manej təki
Şeylərə maildir, sehərlər bəzən.
Danır.

Çatski

Əziz dost, kimdir, desənə,
Səni veylliye vadər eyləyən?
Polka get, eskadron verərlər sənə,
Obersən, ya şab?*

Natalya Dmitriyevna

Platonçığaz
Bədəncə zeifdir, nasazdır.

Çatski

Nasaz?
Çoxdanmı?

* Ober, şab – ober-ofitser və şab-ofitser sözlerinin dənışqda ixtisarı

Natalya Dmitriyevna

Yeli var, başağrısı var.

Çatski

Çox hərəkət eyle, at min və yaylor
Kəndə get, isti bir mahala yollan,
Kənd bir cənnət olur yay giren zaman.

Natalya Dmitriyevna

Platon Mixaylıç şəhəri sevir,
Ancaq Moskvani sevir; şəhərdən
Qaçib, kənd-kəsəkdə ömr etmək nədir!

Çatski

Şəhəri, Moskvani... çox qəribəsen!
Keçmiş yadındadır?

Platon Mixayloviç

Qardaşım, artıq
Vəziyyət başqadır.

Natalya Dmitriyevna

Əzizim, çekil,
Otaq soyuq, sən də yaylamışsan ki,
Büsbüütün açıqdır yaxan, üst-başın...

Platon Mixayloviç

Gördüyün deyiləm indi, qardaşım...

Natalya Dmitriyevna

Mənim mehribanım, bari bir kərə
Söze bax, yaxanı düymələ.

Platon Mixayloviç

(*soyuqqanlılıqla*)

Yaxşı!

Natalya Dmitriyevna

Qapı ağızından da çəkil kənara.
Soyuq düz arxandan vurur.

Platon Mixayloviç

Bircə bax,
Gördüyün deyiləm, ah qardaşım, ah!

Natalya Dmitriyevna

Mənim məlekciyəzim, gəl Allaha bax,
Qapıdan tez çəkil!

Platon Mixayloviç

(*gözlərini göyə dikir*)

Ah, anacan, ah!

Çatski

Lənətə gələsən, bu az vaxtda sən
Tamam dəyişibsen! Biz keçən ildən
Taniş deyilikmi? Polkdaydıq onda.
Sən at belindəydin sübh açılanda
Əsə də payızın yeli hayandan,
Qorxmurdun.

Platon Mixayloviç

(ah çəkərək)

Eh, qardaş, həni o zaman!
Həni o şanlı gün?

YEDDİNÇİ GƏLİŞ

Əvvəlkilər, knyaz Tuqouxovski və knyaginya öz altı qızı ilə.

Natalya Dmitriyevna

(*nazik səslə*)

Aman, ya rəbbi!
Knyaginya, knyaz Pyotr İliç!
Oh, knyajna Zizi! Knyajna Mimi!

(*Marçılı səsləri. Sonra əyləşərək bir-birlərini
başdan-ayağa süzürlər.*)

1-ci knyajna

Nə gözəl fasondur?

2-ci knyajna

Çin-çin tikilmiş.

1-ci knyajna

Ətrafi bəzəklə işlənib.

Natalya Dmitriyevna

Kaş siz
Atlas türülümü bir görəydiniz!

3-cü knyajna

Əmoğlumun mene töhfə verdiyi
Eşarp* tek zərifdir yəqin ipəyi.

* Eşarp - şerif (*frans.*)

4-cü knyajna

Ah, barejedir* ki!

5-ci knyajna

Qiyamətdir ki!

6-ci knyajna

Ah, lap qeşəngdir ki!

Knyaginya

S-ss! O künçdeki
Kim ola? Bize baş əydi girərkən?

Natalya Dmitriyevna

Omu! Çatskidir, qürbətdən gəlib.

Knyaginya

İs-te-fa-ya çıxıb?

Natalya Dmitriyevna

Bəli, səfərdən
Yeni dönüb.

Knyaginya

Həm də su-bay-dır?

Natalya Dmitriyevna

Bəli,
Evlenməyib

* Bareje - qədim ipek parça (*frans.*)

Knyaginya

Knyaz, yaxın gel, yaxın!

Knyaz

(*eşitmə borusunu ona tərəf çevirir.*)

O-hm!

Knyaginya

Get, Natalya Dmitriyevnanın
Tanışını bize dəvət et, tələs,
Bu cümə axşamı buyurub gəlsin.

Knyaz

H-mm!

(*Çatskiyə tərəf yollanıb, onun ətrafinda vurnuxur və öskürür.*)

Knyaginya

Ay uşaqlar ha! Onlarındı rəqs,
Ancaq ata gərək gedib eyilsin.
Rəqs edin də yaman seyrəklənibdir!..
O kamer-yunkerdir?*

Natalya Dmitriyevna

Yox.

Knyaginya

Varlıdır?

* Saray memuru

Natalya Dmitriyevna

Xeyr.

Knyaginya

Knyaz, knyaz, geri! Geri qayıt tez!

SƏKKİZİNCİ GƏLİŞ

Əvvəlkilər və qrafinya Xryumnilar – nəvə və nəvə

Nəvə qrafinya

Ah! Grand' maman, nə tez geldik biz!
Ən tez gələn bizi.

Knyaginya

Tez gələnə bax!
Bizi adam saymır, lağ eleyir, lağ.
Bu qarımışlarda bir kin olur ki...
Allah göstərməsin...

Nəvə qrafinya

(Qayidaraq, ikigözlü lornetini Çatskiyə təraf tutub baxır.)

Msyö Çatski!
Moskvadasınız? Söyleyin görək,
Əvvəlki təkidir vəziyyətiniz?

Çatski

Nə üçün dəyişsin?

Nəvə qrafinya

Subay gedərək,
Subaymı geldiniz?

Çatski

İzah ediniz,
Kimlə evlənəydim?

Nəvə qrafinya

Yad elə?
Kimlə?
Halbuki, orada bizimkilərdən
Rastgələ evlənib gündə yüz nəfər,
Moda karşısına hey ayaq döyen
Xanımlarla bizi qohum edirlər.

Çatski

Ah, bədbəxt qərbəlilər! Siz orjinala
Surətdən üstün yer verdiyinizün
Təqlidçiniz olan birindən bu gün
Danlaq eşitməniz heç deyil rəva.*

DOQQUZUNCU GƏLİŞ

Əvvəlkilər və bir çox başqa qonaqlar. Zaqoretski də onların arasındadır.
Kişilər gəlir-gedir. Ayaqlarını tappıldadır, otaqdan-otağa keçir və s.
hərəkətlər göstərirler. Sofiya öz otağından çıxır, hamı ona törf gedir.

Nəvə qrafinya

Eh! bon soir! Vois voila! Jamais tron diligente,
Vous nous donnez toujours le plaisir de lattente**

* Çatski burada Qərb ölkələrinin modabaz xanımlarını orijinal, onları
təqlid edən moskvəli xanımları isə onların surəti adlandırır.

** A! Axşamınız xeyir! Axır ki, gəlib çıxdıñız. Siz heç zaman tələsmirsiniz
və həmişə gözləmək fəyzi ilə şərəfləndirirsınız (frans.).

Zaqoretski

(Sofiyaya)

Sabahkı konsertə biletiniz var?

Sofiya

Xeyr.

Zaqoretski

İzin verin təqdim eləyim.
Sizə bilet almaq istəsə hər kim,
Zəhməti puç olar, əli boş qalar;
O yer qalıbmı ki, bilet üçün men
Baş vurmamış olam; kontora getdim –
Gördüm satılıbdır; dan sökülrəkən,
Direktoru deyib, düz ora getdim,
O mənim dostumdur, ancaq nə fayda,
Dedi ki, axşamdan qurtarıb tamam,
Hamıya baş çəkdir, axır-axırda
Güclə birisindən aldım; o adam
Qocadır və məşhur xanənişindir,
Qoy evdə otursun.

Sofiya

Bilet üçün bir,
Səyiniz üçünse iki təşəkkür.

(Yenə bəzi adamlar gəlirlər, Zaqoretski kişilərə yanaşır.)

Zaqoretski

Platon Mixaylıç...

Platon Mixayloviç

Yalanlarınla
Sən get arvadların başını tovla.

☞ 100 ☚

Mən sənin haqqında hər bir yalandan
Pis olan bir doğru deyərəm, inan

(Üzünü Çatskiyə tutaraq)

Qardaş, necə olur bəzi adamlar
Bunu nəzakətli adlandıırlar?
O lağbaz, kəlekbaz, qumarbaz və bic
Bir kübardır, adı – Anton Antoniç
Zaqoretskidir. Onun yanında
Ehtiyatlı dolan, çugulçudur ha,
Kartda da satandır, oynaması heç vaxt.

Zaqoretski

Orjinal, deyingən,kinsizdir ancaq.

Çatski

Təhqirdən incimək gülündür sizcə;
Heysiyyətdən başqa çoxdur əyləncə,
Burda söyər, orda sağ ol deyərlər.

Platon Mixayloviç

Yox, onu hər yerdə ancaq söyürər,
Və hər yerdə qəbul eləyir hamı.
Zaqoretski adamlara qarışır.

ONUNCU GƏLİŞ

Əvvəlkilər və Xlyostova.

Xlyostova

Eh, qızım, altmış beş yaşlı admanın
Bu yolu gelməsi deyildir asan.

☞ 101 ☚

Mən yola çıxdığım düz bir saatdır.
Yamanca yorulub düşdüm tavandan.
Gecə – gecə deyil, lap ərəsətdir.
Darıxmamaq üçün ərəb qızıyla
Öz əl tulamı da götürdüm yola;
Əziz dostcuğazım, şam yeməyindən,
Sonra onlara da pay verdirərsən.
Knyaginya, salam!

(Əyləşir)

Qızım bircə sən
Ərəb qulluqçumu özün görəsən:
Saçı tırırm-tırırm, kürəyi donqar.
Pişik hərəketli, hırslı, açıqlı,
Çox qara, çox qorxun? Bax, pərvərdigar
Belə bir tayfa da yaradıb axı!
Lap cındır, o indi qulluqçu qızlar
Olan otaqdadir, çağırıq?

Sofiya

Sonra.

Xlyostova

Deyirlər, hardasa... türk şəhəri var,
Vəhşi heyvan kimi bunları orda
Xalqa göstərirler. Mənim ezizim,
Bilirsənmi, onu kim getirib, kim? –
Anton Antonoviç Zaqoretski.

(Zaqoretski tez qabağa gəlir)

O bir fırıldاقçı, bir oğrudur ki...

(Zaqoretski yox olur.)

Adam qapı açmaq istəmir ona.
Ancaq, yaranmaqdə məhərətlidir.

Hem mene, hem bacım Praskovyaya
İki ərəb qızı getirib; deyir,
Yarmarkanadan aldım, yeqin qumarda,
Biclik ilə udub; mene, hər halda,
Pay verib, sağ olsun.

Çatski

(qəh-qəhə çəkərək, Platon Mixayloviçə deyir)

Belə tərifdən
Sonra sağ ol görüm; Zaqoretski
Özü də dözməyiib qaçı.

Xlyostova

O gülen
Kimdir? Kimlərdəndir?

Sofiya

Omu? Çatski.

Xlyostova

He! Bəs neye gülür? Gülmeli nə var?
Qocalara gülən günaha batar.
Yaxşı yadımdadır, uşaq iken siz
İkiniz bir yerdə rəqs edərdiniz,
Onun qulağını burardım hərdən,
Görünür, bir qədər az burmuşam mən.

ON BİRİNCİ GƏLİŞ

Əvvəlkilər və Famusov

Famusov

(səsi gəldikcə bağıraraq)

Knyaz Pyotr İliç burdaymış çoxdan,
Onu gözloyirik biz do bayaqdan.
Şəkil otağını çox dolandım mən.
Skalozub hanı? O görünmür heç,
Yoxdur, yəqin yoxdur. Sergey Sergeic
Burda olsa idi, qaçmazdı gözdən.

Xlyostova

Bax, şeypur səsindən gur çıxır səsi.

ON İKİNCİ GƏLİŞ

Əvvəlkilər və Skalozub, bir qədər sonra Molçalin.

Famusov

Ah, Sergey Sergeic, gecikmişsiniz.
Bilsəniz, nə qədər gözlədik sizi.

(Onu Xlyostovanın yanına gətirir.)

Bizim gəlnimizdir, haqqınızda biz
Çox söhbət etmişik.

Xlyostova

(oturduğu halda)

Qabaqlarda siz
Burdamı... Polkdamı... Hansıdır o polk?
Qrenadyordur, nədir... Ondamı qulluq
Edirdiniz?

Skalozub

(yoğun səslə)

Yəqin,
Əlahəzretin

Novaya Zemlya Muşketyor polku
Demək istədiniz.

Xlyostova

Mən polku-molku
Ayırmaqdə usta deyiləm.

Skalozub

Lakin
Formalarda forq var: mundirlərində
Qaytan, nişan, paqon – aləmdir, aləm.

Famusov

Gedok, atam, gedək, bizdə əntiqə
Vist var, orda sizi güldürəcəyəm.
Knyaz, arxamızca! Rica edirəm!
(Onu və knyazı özü ilə aparır)

Xlyostova

(Sofiyaya)

Şükür! Xata-bala sovuşdu monden!
Axi, atanın da ağlı azdır, az.
Boyu düz üç sajin bir uzundraz
Xoşuna gəlibdir, meylin var, ya yox.
Soruşmur, gətirib tanış eləyir.

Molçalin

(Ona kart verərək)

Sizin partiyani düzəlddim, mən – bir,
Foma Fomic – iki, bir də – msyö Kok.

Xlyostova

Sağ ol, dostum, sağ ol!

(Ayağa qalxır.)

Molçalin

Sizin nə qəşəng
Əl tulanız varmış; tükü ipək tek,
Özü də üskükdən hey deyil iri,
Onu oxşayıram bayaqdan bəri.

Xlyostova

Sağ ol, oğlum! Sağ ol, mənim əzizim!

(O və onun arxasında Molçalin və sairləri gəlirlər.)

ON ÜÇÜNCÜ GƏLİŞ

Çatski və Sofiya, bir neçə kənar adam da var.
Onlar tədricən dağılırlar.

Çatski

Nəhayət dağıtdı buludu, sisi.

Sofiya

Uzatmasaq, olmaz?

Çatski

Söyləyin, sizi
Qorxudan nədir ki? Hırslı qonağı
Yumşalda bildiyi üçün mən onu
Tərif edəcəkdir.

Sofiya

Ancaq, sonunu
Korlayacaqdınız, bilirəm axı.

Çatski

Fikrimi deyimmi? Qarı tayfası
Yamanı hırslı olur, onlarla birgə
Mahir bir yaltağın burda olması
İldirimtutantək vacibdir, bir də.
Kim bütün işləri belə xatasız!
Həll edə bilərdi? Molçalin! Yalnız!
Orda öz vaxtında it tumarlayır,
Burda öz vaxtında kart hazırlayır.
Yaşayır onda da Zaqoretski!

Sayırken ondakı
xasiyyətləri
Bayaq unutdunuz bu sıfətləri.

(Gedir.)

ON DÖRDÜNCÜ GƏLİŞ

Sofiya, sonra C.N.

Sofiya

Ah, bu adam mənim qanımı hər vaxt
Yamanca qaraldır! Özgəni sancmaq,
Alçaltmaq xoşuna gəlir, çox xəbis,
Paxıl və lovğadır.

C.N.

(yaxınlaşaraq)

Fikirlisiniz?

Sofiya

Çatski haqqında düşünürəm mən.

C.N.

Səfərdən qayıdış bura gələndən
Necədir? O haqda fikriniz nədir?

Sofiya

Ağlım itirib.

C.N.

Neco? Dəlidir?

Sofiya

(bir qədər susub)

Tamam yox.

C.N.

Hər halda əlaməti var?

Sofiya

(diqqətlə ona baxır)

Mənə belə gelir.

C.N.

Bələ cavankən!
Bu olan işdirmi!

108

Sofiya

Nə etmək olar?

(Kənara.)

İnanmaq üzrədir! Ah, Çatski, sən
Hamə təlxək tok bəzəyirsən hey,
Bu gülünc paltarı indi özün gey!

(Gedir.)

ON BEŞİNCİ GƏLİŞ

C.N. sonra C.D.

C.N.

Dəli olub!.. Ona belə gəlir! Yox!
Boş deyil! Hər halda bir şey bilir o!
Xəbərin var?

C.D.

Nədən?

C.N.

Çatskidən?

C.D.

Yox!
Söylə!

C.N.

Dəli olub!

109

C.D.

Boş sözdür.

C.N.

Mən yox,
Hamı deyir.

C.D.

Sən də yaymağa cələsən!

C.N.

Qoy gedim öyrənim, bilən tapılar.

(Gedir.)

ON ALTINCI GƏLİŞ

C.D. sonra Zaqoretski

C.D.

Di gəl, bu naqqala inan, görüm, sən!
Bir söz eşitdimi, eləyir təkrar.
Çatski haqqında sən nə bilirsən?

Zaqoretski

Necə?

C.D.

Dəli olub!

Zaqoretski

Eşitmışəm, hə,
Bilirəm, yadına düşür, deyəsən,
Bilirəm, baş verib belə hadisə,
Onun dəliliyə tutulduğunu
Bic emisi yayıb, tez el-qolunu
Zəncirləyib, sarı evə* salıblar.

C.D.

Canım, o indicə burdaydı.

Zaqoretski

Nolar?
Zəncirini yeni açıblar yəqin.

C.D.

Qezet qələt eylər yanında senin.
Mən gedim, hamidan öyrənim bir-bir.
Ancaq, aćmaq olmaz, bu bir sırrdır.

ON YEDDİNİ GƏLİŞ

Zaqoretski, sonra nəvə qrafinya.

Zaqoretski

Çatski kim ola? Məşhur nəsildən.
Bir vaxt bir Çatski tanıydım mən.
Siz onun haqqında nə bilirsiniz?

* Sarı ev – delixana deməkdir. Divarları sarı rəngdə olduğundan sarı ev adlanırırdılar.

Nəvə qrafinya

Kimin?

Zaqoretski

Çatskinin; o burdaymış.

Nəvə qrafinya

He!

Yaxşı tanıyıram, danışdıq da biz.

Zaqoretski

Eləysə, təbriklər! O dəlidir!

Nəvə qrafinya

No?

Zaqoretski

Bəli, dəli olub.

Nəvə qrafinya

İnanın ki, mən

Sezmişdim, mərc gəlləm, birdir fikrimiz.

ON SƏKKİZİNCİ GƏLİŞ

Əvvəlkiler və nənə qrafinya

Nəvə qrafinya

Bu lap möcüzədir! Ah! grand'maman,
Nələr olduğunu heç bilirsiniz?
Bax, bu qiyamətdir! Bax bu qəşəngdir!

Nənə qrafinya

Əzizim, qulağım tutulub, bərk de...

Nəvə qrafinya

Vaxtım yoxdur:

(Zaqoretskini göstərir)

Vous dira toute l'histoire...^{*}

Gedim bir öyrənim.

(Gedir.)

ON DOQQUZUNCU GƏLİŞ

Zaqoretski və nənə qrafinya

Nənə qrafinya

Nədir? Yanğın var?

Zaqoretski

Çatski bu hay-küyə səbəb olubdur.

Nənə qrafinya

Necə? Çatskini həbsə alıblar?

Zaqoretski

Yox, alnı ezilib, ağılı qarışır.

Nənə qrafinya

No? Farmazon^{**} olub? Musurmanlaşdır?

^{*} O size bütün ehvalatı danışar (*frans.*)

^{**} Farmazonlar – XVIII əsrə bütün Avropa ölkələrinə yayılmış bir gizli təşkilatın üzvləri idilər. Rusiyada da bu təşkilatın şöbələri geniş yayılmışdı. Dekabristlərdən bir çoxu bu təşkilatın üzvləri idi.

Zaqoretski

Bunu başa salmaq çətin işdir.

(Gedir.)

Nənə qrafinya

Ah!

Anton Antonoviç! O da qaçıır, bax,
Hamı qorxudadır.

İYİRMİNÇİ GƏLİŞ

Nənə qrafinya və knyaz Tuqoukovski

Nənə qrafinya

Knyaz, knyaz, ah
Bir bu knyazdakı arsızlığa bax,
Nəfəs ala bilmir, qaçıır ballara!
Knyaz, eşitdimmi?

Knyaz

H-mm?

Nənə qrafinya

Eşitdi ha!
Bəlkə, görüb sunuz, bir azca əvvəl
Bura polismeyster gəlmışdım?

Knyaz

Hu-mm?

Nənə qrafinya

Çatskini həbsə kim apardı?

Knyaz

Hi-mm?

Nənə qrafinya

Bir çanta, bir qılinc verib, əlbeəl
Soldat yollamalı, zarafat deyil,
O dindən-adətən əl çəkibdir.

Knyaz

Hi-mm?

Nənə qrafinya

He? Musurman olub! Məlun volterçi!
Hay? Nədir? Karsınız? Karlıq, doğrusu,
Pis dərddir, taxsanız buynuzunuzu!

İYİRMİ BİRİNCİ GƏLİŞ

Əvvəlkilər, Xlyostova, Sofiya, Molçalin, Platon Mixayloviç,
Natalya Dmitriyevna, nevə qrafinya, knyaginya öz
qızlarınyla, Zaqoretski, Skalozub, sonra Famusov və bir çox başqları.

Xlyostova

Deli olub! Rica edirem, lütfen
Özü də belə tez və gözlənmədən!
Sofya, eşitmışsen?

Platon Mixayloviç

Kim yaydı önce?

Natalya Dmitriyevna

Ah, ezipim, hamı.

Platon Mixayloviç

Hamı deyirse,
inanmaq lazımdır, mənə gəlincə,
Şübhəm var.

Famusov

(daxil olaraq)

Nə şübhə? Söyləyin, sizə
Şübhəli görünən nədir? Çatskinin
Deli olmayı? Bunu lap ilkin
Mən hiss etdim. Onun serbest gəzməyi
Çoxdan təəccübə salmışdı məni.
Hökumətdən söz aç, gör nelər deyir.
Çarın özünə də əysən qəddini,
Alçaq adlandırar o dərhal səni.

Xlyostova

Hər şeyə lağ edib gülür, bayaq mən
Bilmirəm nə dedim, o güldü bərkədən.

Molçalin

Mənə Moskvada Arxivdə xidmət
Etməyi məsləhət bilmədi.

Nəvə qrafinya

Məni
Modabaz adıla şərəfləndirdi!

Natalya Dmitriyevna

Əriməsə dedi, yiğış, kəndə get.

Zaqoretski

Canım, o dəlidir hər bir cəhətdən.

Nəvə qrafinya

Bunu gözlərindən hiss etmişdim mən.

Famusov

Anası Annaya çekibdir; o da
Ağlını itirdi düz səkkiz kərə.

Xlyostova

Gör, nələr baş verir bu gen dünyada!
Cavankən ağlını verdi yelləro.
Görünür, yaşına yaraşmayacaq
Bir ölçüdə içib.

Knyaginya

Düzdür...

Nəvə qrafinya

Şübhəsiz.

Xlyostova

Deyirlər hələ,
Şampanı fincanla içir bəzi vaxt.

Nəvə qrafinya

Fincan yox, şüşəylə, lap yekəsilə.

Zaqoretski

(hərərətlə)

Yox, canım boçkayla içirdi.

Famusov

Hə, də!

Çox içmək yol açır min fəlakətə.
Elm – bir taundur, əlacı çətin;
Deli fikirlərin, hərəkətlərin
İndi daha artıq çoxalmasına
Səbəb alimliyidir.

Xlyostova

Bircə baxsana,
Yalnız bu liseylər, o pansionlar
Lankaster deyilən o yeni tədris
Azdırar adamın ağlını şəksiz.

Knyaginya

Yox, yox, Peterburqda bir institut var,
Gerek Pe-daqo-jı adlanır; orda
Professorlar hamsi dinsizlik, bir də
Təfriqə fikrini yayır durmadan.
Onların yanında qohumlarından
Birisi oxuyub geriye döndü!
Əptekdə əczaçı işləyir indi.
Qadınlardan qaçırm, hətta məndən də
Hirslenir, rütbedən səhbət düşəndə.
Nəbatatşunasdır, kimyaçıdır o,
Bacoğlumdur, adı knyaz Fyodor.

Skalozub

Qoy deyim, sevinin, söz yayılıb ki,
Belə bir layihə var ki, hər yerde –

Başqa məktəblərdə və liseylərdə
Bizim dərs keçilsin, yəni, bir-iki,
Kitablar saxlansın qara gün üçün.

Famusov

Yox, Sergey Sergeiç, naraziyam mən,
Qazımaq lazımsa şərti kökündən.
Gərək yandırılsın kitablar bütün.

Zaqoretski

Kitab var, kitab var, senzor mən olsam
Təmsilin kökünü kesərdim, tamam.
Qatılım təmsildir; o, nə deməkdir? –
Qartala, aslana lağ eləməkdir.
Halbuki, onlar
Heyvan olsalar da, padışahdırılar.

Xlyostova

Ağlını kitabmı pozub, içkimi,
Təfavütü yoxdur, ancaq, ağalar,
Heyif Çatskiyə; xaçperəst dini
Göstərir ki, ona acımaq olar.
Keskin düşüncəli bir insandı o,
Tekcə rəiyyəti üç yüz idi.

Famusov

Yox.
Dörd yüz.

Xlyostova

Ağa, üç yüz.

Famusov

Dörd yüz.

Xlyostova

Yox, üç yüz.

Famusov

Təqvimimdə...

Xlyostova

Təqvim deyildir dürüst.

Famusov

Dörd yüz! Ah, höcceti eləyib peşə.

Xlyostova

Yox, üç yüz! Yəni mən başqalarının
Malından-mülkündən xəbərsizmişəm!

Famusov

Dörd yüz, çox təvəqqə edirəm, qanın.

Xlyostova

Xeyr! Düz üç yüzdür, üç yüzdür, üç yüz.

İYİRMİ İKİNCİ GƏLİŞ

Əvvəlkilər və Çatski

Natalya Dmitriyevna

Odur, gəldi.

Nəvə qrafinya

Ş-şş!

Hamı

Ş-şş!

(Hamı dabarı üstə geri çəkilir.)

Xlyostova

Birco baxın siz,
Gözündən dəlilik, savaşmaq yağır!

Famusov

Allah, günahkarıq, esirgə bizi!

(Qorxa-qorxa)

Sən yol yorğunusən, get, yat, əzizim,
Nəbzini ver baxım, halın xarabdır,
Xəstəsen.

Çatski

Doğrudur, taqotsizəm mən,
Sinəm dostlarının məngənəsindən,
Yorğun ayaqlarım tappılıtlardan,
Qulağım mənasız laqqırtlardan,
Başım da min cürə cəfongiyatdan
Milyon ozab çekir.

(Sofiyaya yaxınlaşır.)

Burda ürək, can
Məchul bir kədərlə sıxılıt tamam.
İzdiham içinde itib-batmışam.
Yox, məni Moskva məmənun etmədi.

Xlyostova

Moskva baismış, demə, bunlara!

Famusov

Sofya, ondan uzaş!

(*Sofiyaya işarə edir.*)

O baxmir bura.

Sofiya

(*Çatskiyə*)

Sizi hırslıendirən, desəniz, nədir?

Çatski

O biri otaqda xoşa gəlmeyən
Bir hadisədir:
Bordolu* bir firəng çıxıb özündən,
Başına yiğdiyi böyük dəstəyə
Nağıl edirdi ki, bizim ölkəyə, –
Vəhşi Rusiyaya köçdüyü zaman,
Axırımış gözünüñ yaşı qorxudan.

Sen demə,
Yersizmiş bunca vahimə;
Çünki o burda çox ehtiram görür,
Nə rusa bənzeyən bir adam görür,
Nə də ki, bir kəlmə rusca eşidir.
Burani öz doğma yurdunu zənn edir.
Sanır, öz dostları arasındadır.
Elə ki, qaranlıq düşür, gün batır,
Özünü zənn edir o burda bir çar;
Geyimdə, ədada burdakı qızlar
Andırır ordakı qadını, qızı...
O bundan razıdır, bizik narazı,
Odur ki, susunca bordolu qonaq,
Ucaldı hər yandan inilti, oh, ah.

İki doğma bacı – iki knyajna
Uşaqkən onlara təlim edilən
Bir dərsi salaraq tez yadlarına,
Dedilər: Fransa! Dünyada tekən!
Haraya qaçasan belələrinən!
Həqir istəyimi bildirirək mən,
Dedim: bu mənasız təqlidçiliyin –
Bu kölə ruhunun kökü kəsilsin!
Dedim ki, nə ola, Allah-Taala
Birinin qəlbine elə od sala,
Ki, o mənliyilə, kəskin sözüylə
Bizi yad təsirdən qurtara bilsə.
Qoyun, köhnəperəst desinlər mənə,
Lakin o zaman ki, adət-ənənə,
O müqəddəs keçmiş və bu doğma dil
Aldı tamamilə başqa bir şəkil,
Etdi bizim şimal məni mükəddər;
İnsana bir vüqar təqdim eyləyen
Milli paltarı da təlxeklər geyən
Quyruqlu paltarla* əvəz etdilər:
Zövqsüz tikilən bu süni paltar
Yalnız əl-ayağa cidardır, cidar.
Gülündür qırxılmış hər çəne, şəksiz
Qısadır libasdan, saçdan hər ağıl,
Hər şeyi qəbulə hazırlıqsa biz,
Barı, yadelliyə soyuq baxmayı
Öyrənə biləydiq qocaman Çindən!
Haçan qurtararıq, yad təsirindən?
Barı, dil cəhətdən bu ağıllı xalq,
Eşidincə bunu dedi birisi:
“Bizim dili Qərbə necə tay tutaq?
Nə deyək *madama, madmazelə* biz?
Yoxsa *sudarinya* deyək?” – Bir anda
Mənə rişxənd edib gurladı məclis

* Bordo – Fransada donuz kənarında bir şəhərdir.

* Çatski arxa hissəsi uzun, qabaq hissəsi qısa olan paltar istehzaya qoyur.

“Sudarinya! Ha! Ha!”
Qiyamətdir a!
Sudarinya! Hu! Hu!
Dəhşətdir ki, bu!”

Görüb o tənəni, hirs məni boğdu.
İstədim onlara sərt cavab verim,
Gördüm ki, yanında qalmayıb heç kim.
Məni hırslıdırən budur, bəli, bu!
İstərse Moskva, istər Peterburq
Bütün Rusiyada hər yer

Beledir:

Əcnəbi, bir kəlmə söz danişdımı,
Bu söz vəleh edir hər bir xanımı.
Kim ki, Moskvada, ya Peterburqda
Boyanmış üzlərə bir irad tutə,
Kim ki, saxtalığa kəsile düşmən,
Və ya taleyinin döñüklüyündən
Beş-on sağlam fikir sahibi ola,
Və bu fikirləri deyə qorxmadan,
Görərsən bu an...

(Ətrafına baxır, hamı böyük bir şövq ilə rəqs edir, qocalar kart
stolunun ətrafına toplanmış görünürlər.)

Üçüncü pərdənin sonu

“Sudarinya! Ha! Ha!”
Qiyamətdir a!
Sudarinya! Hu! Hu!
Dəhşətdir ki, bu!”

Görüb o tənəni, hirs məni boğdu.
İstədim onlara sərt cavab verim,
Gördüm ki, yanında qalmayıb heç kim.
Məni hırslıdırən budur, bəli, bu!
İstərse Moskva, istər Peterburq
Bütün Rusiyada hər yer

Beledir:

Əcnəbi, bir kəlmə söz danişdımı,
Bu söz vəleh edir hər bir xanımı.
Kim ki, Moskvada, ya Peterburqda
Boyanmış üzlərə bir irad tutə,
Kim ki, saxtalığa kəsile düşmən,
Və ya taleyinin döñüklüyündən
Beş-on sağlam fikir sahibi ola,
Və bu fikirləri deyə qorxmadan,
Görərsən bu an...

DÖRDÜNCÜ PƏRDƏ

Famusovun evində bir dəhliz, ikinci mərtəboye böyük piləkən qalxır, ona
bir neçə xırda piləkən bitişmişdir. Aşağıda, iştirak edənlərin sağında səkiye
çıxmaq üçün yol vo qapıçı lojası var, sol tərəfdə Molçalinin otağıdır. Gecdir,
Zəif işıq düşür. Lakeylərin bir qismi ora-bura qaçır, bir qismi öz ağalarını
gözleyərək, yatır.

BİRİNCİ GƏLİŞ

Nəno qrafinya, nəvə qrafinya, onların qabağınca lakey düşür.

Lakey

Tez, tez qrafinya Xryuminaya
Karetini verin!

Nəvə qrafinya

Bu da ziyafət!
Bu da Famusollar! Görün, siz Allah
Bir görün, kimləri ediblər dəvət!
Qəbirdən xortlayıb onlar, deyosən!
Kimlə danışasan, rəqs eləyəsən!

Nənə qrafinya

Gedək, anam, gedək, günün birində
Qəbrə yollanaram qonaq yerindən.

(Hər ikisi gedir.)

İKİNCİ GƏLİŞ

Platon Mixayloviç və Natalya Dmitriyevna. Bir lakey onların yanında hərlənir, o birisi qapı ağızında çığırır.

Lakey

Qoriçin kareti!

Natalya Dmitriyevna

Mənim mələyim,
Bir dənəm, Popoşum, canım, ürəyim,
Niyə kederlisən?

(Onun alnından öpür.)

Famusovlarda
Yaxşı vaxt keçirdik, düzdurmü, qada?

Platon Mixayloviç

Xeyr, Nataşacan, bu rəqslerden
Yaman zəhləm gedir, yuxlayıram mən,
Ancaq qulluğunda qul olduğumdan,
Boyun qaçırmıram ondan heç zaman,
Növbəni çəkirəm gecə sübhəcən.
Sənin komandanla, istər-istəməz,
Atılıb ortaya eləyirom rəqs.

Natalya Dmitriyevna

Bəsdir, bilinir ki, yalan deyirsən;
Pis şeydir özünü qoca tanıtmaq.

(Lakeylə gedir.)

Platon Mixayloviç

(soyuqqanlılıqla)

Rəqs qonaqlığı yaxşıdır, ancaq,
Əsərət, köləlik yamandır, düzü;

Zorla evləndirən kimdir ki, bizi.
Yox, yox, hər adamın bir qisməti var...

Lakey

(səkidən)

Xanım karetində hırslaşməkdədir.

Platon Mixayloviç

(ah çakarək)

Gəlirəm, gəlir.

(Gedir.)

ÜÇÜNCÜ GƏLİŞ

Çatski və onun qabağında lakey gəlir

Çatski

Səs elə, kareti yubatmasınlar.

(Lakey gedir.)

Bu gün də beləcə axıra yetdi.
Başında dolanan şirin xəyallar,
Qəlbimdə yurd salan dadlı suallar
Bu günlə birlikdə uzaşdı getdi.
Mən nə axtarırdım, nə gözləyirdim?
Neyi qəşəng oldu, ah, bu görünüşün?
Mənim gəlişimə kim sevindi, kim?
Şadlıq! Qucaqlaşmaq! Boş imiş bütün
Barı, gen düzlərdə yol gedəndə sən,
Laqeyd əyləşərək öz arabanda,

Gözünü qarşıya dikdiyin anda
Rongarənglik görür, işiq görürsən.
Saatlar ötüşür, başa çatır gün,
Bir güşə tapırsan gecələməkçün,
Yenə çöl görürsən göz işlədikcə,
Qəm üstə qəm gəlir, fikr elədikcə.

(Lakey qayıdır.)

Hazırdır?

Lakey

Sürücü yoxdur hələlik.

Çatski

Get axtar, burda ki, qalan deyilik.

(Lakey yena gedir.)

DÖRDÜNCÜ GƏLİŞ

Çatski, Repetilov. (Repetilov səkinin üstü ilə qaçırl, ləp qurtaracaqda bərk yerə dəyir, tez qalxıb özünü düzəldir).

Repetilov

Tfu! Ləp çəmişəm; ah, qardaş, səson!
Qoy gözümü silim, hardan gəlirsən?
Ey könül sirdaş! Əziz dost! Mon cher*!
Çox vaxt zarafatla mənə deyirlər,
Guya boşboğazam, mövhumatçıyam,
Hər şeyi qabaqcə hiss edirəm mən;

* Mon cher - Mənim eziyim! (frans.)

Bu saat... şərh edin, bax, budur ricam,
Guya ki, bilirdim bura gələrkən,
Toxunub qapıya mən birdən-birə,
Şaxta vurmış kimi sərildim yere.
Nə olar, gül mənə, yalançıdır, de,
De ki, Repetilov nə sadədildir!
Ancaq mənim sənə çox rəğbətim var,
Şövqüm, ehtirasım, məhəbbətim var.
Canımı verərem, ey dost, inan ki,
Səmimi dost tapsan sən menim təki;
Qoy əlim üzülsün arvad-uşaqtan,
Qoy kimsəsiz qalıb bütün dünyada,
Qoy burda cismimi tərk elesin can,
Başımı bədəndən qopartsın xuda...

Çatski

Bəsdir, naqqallığa burdaca son ver.

Repetilov

Sən məni sevmirsən, bu təbiidir;
Başqları ilə açıqdır aram,
Tek səni görəndə ürküb çəşirəm;
Cahil, yazıq, gülünc və axmağam mən.

Çatski

Əcəb alçalmadır.

Repetilov

Söy, söy məni sən.
Boş keçen ömrümü fikirləşənde,
Doğulduğum günü söyürəm mən də.
De, saat neçədir?

Çatski

Yatmaq vaxtıdır.
Rəqs məclisinə gəlib sənsən sən,
Yenə də qayıdır gedə bilərsən.

Repetilov

Canım, rəqs nədir? – boş laqqırtıdır
Axşamdan başlamış ta sabahacan
Ədəb buxovuyla buxovlanırsan,
Qurtula bilmirsən boyunduruqdan,
Bir kitab var... onu heç oxuyubsan?

Çatski

Bəs sən oxuyubsan? Şübhəm var sənə,
Repetilov – kitab?

Repetilov

Vandal* de mənə
Bu ada layiqəm, veyl adamları
Qədrdə-qiyətde bildim yuxarı!
Qəlbimi cəlb etdi rəqs, kef, nahar,
Nə oğul, nə uşaq düşdü yadıma,
Hər gün yalan dedim öz arvadımı!
Oynadım, uduzdum! Qalan nəyim var,
Qanunla nəzaret altda aldılar,
(Rəqqasə) saxladım – üçünü birdən,
Gözümüz yummadım on günlerlə mən,
İçdim xirtdeyəcən, bilmədim, heyhat,
Nə qanun! Nə insaf! Nə də etiqad!

Çatski

Ey dost, yalan danış, ağ etmə lakin;
Səbəbi başqadır ümidsizliyin.

Repetilov

Gərkdir, sən meni təbrük edəsən,
Başlı adamlarla dost olmuşam mən;
Gecələr yortmuram daha sol-sağ.

Çatski

Bu gecəki kimi, elemi?

Repetilov

Yox a!
Bir gecə kov deyil,
Bircə soruş, bil,
Soruş, hardaydım?

Çatski

Onsuz da bilirəm, klubdasanmış.

Repetilov

Özü de ingilis klubundaydım.
Boynuma alım ki, gizli toplanmış
Olduqca səs-küylü bir məclisdəydim.
Tək sənə deyirəm, bilməsin heç kim.
Bəli, var belə bir cəmiyyətimiz,
Cümə axşamları toplaşırıq biz,
Gizli bir sirdir bizim ittifaq.

Çatski

Ah! Qardaş, canımı salma velvelə,
Necə? Klubdadır bu dərnək?

Repetilov

Ancaq.

* Vandallar (V esr) – Romanı xarabazara çeviren qədim alman təyafaları idi.
Kobud, qanızmadan adam, mədəniyyət abidelerini dağıdan mənasında işlənir.

Çatski

Bu sizi öz gizli sırlarınızla
Bayra atmaqçun tələdir, tələ.

Repetilov

Yox, qorxusu yoxdur, çünkü biz elə
Hay-haray salaraq danışrıq ki,
Dediymiz sözü anlamır heç kim.
Bu çənədöymədə mən özüm bəzən,
Çox əsas, çox mühüm məsələlərdən –
Yəni deputatlar palatasından,
Bayrondan, məhkəmə iclasçısından
Söhbət eşidirəm; çatsa da məqam,
Söze qarışmaram, axı axmağam.
Ah! Orda çatmayan sensən, bircə sən.
Nolar, məni bir az sevindirəsen,
Gel bu saat gedək, xahiş edirəm.
Gör, səni kimlərlə tanış edirəm!!!
Onlar heç də mənə benzəmeyirlər,
Gör, ne adamlardır, gör bircə, mon cher,
Onlar qaymağıdır bizim gəncliyin.

Çatski

Onlara ve sənə yar olsun Allah.
Bu vaxt özgə yerde nəyim var, nəyim?
Arzum, gedib evdə yatmaqdır, ancaq.

Repetilov

Heç bu vaxt yatarlar? Bəsdir, uzatma.
Qət et... bizimkiler qətidir amma.
Kəskin ağıllımız düjuna çatır,
Elə qışkırıq, qulaqlar batır,
Sanki, yüz nəfərik!..

Çatski

Söyle görün bir,
Belə qışkıriğin səbəbi nədir?

Repetilov

Hay-haray salınq, bil, qardaşım, bil.

Çatski

Ancaq hay-haraymı salırsınız siz?

Repetilov

İndi şərh etməyin məqamı deyil.
Bil ki, dövlət işi başlamışıq biz;
Hələ yetişməyib, hələ o kaldır,
Birdən başa vurmaq işi mahaldır,
Ancaq ki, başını çox ağırtmadan,
Qoy verim dostları mən sənə nişan:
Birincisi knyaz Qriqoridir!
Naylıqda tapılmaz belə bir insan,
Gülməkdən öldürür bizi arabır!
İngilisler kimi gəzir hər zaman,
İngilis kimidir hər davranışçı,
Dişini onlar tek sıxıb danışır,
Onlar tek özüne verib sığalı.
Çox qısa saxlayır saçı-saqqalı.
Sən tanış deyilsən onunla? Paho!
Tanış deyilsənsə tezcə tanış ol.
Biri Vorkulovdur, adı Yevdokim;
Dünyada oxuyan yox onun təki!
Heç qulaq asıbsan! Lap qiyamətdir,
Mon cher, oxuyanda qulaq as ona.
Bilirsən, daha çox sevdiyi nədir:
“– A, no, laş yar mi, no, no no!”*

* “Ah! Türk etme yox, yox, yox” – italyan mahnısından bir misradır.

İki qardaş da var bizdə, lap əla,
 Birisi Levondur, biri Borinka!
 Qəşəng uşaqlardır, onlara söz yox:
 Soruşsan, dəhiniz kimdir? – deyim mən:
 Uduşyev İppoliq Markeliçdir o!!!
 Az da olmuş olsa əserlərindən
 Bir şey oxuyubsan? qardaş, bir oxu,
 O bir şey yazmayır, sözün doğrusu.
 Bele adamları kötekleyib bərk,
 Oturdub deyəsən, durma, yaz, görək;
 Buna baxmayaraq jurnallarda sən
 Ondan bəzi şeylər tapa bilərsən,
 O hər şeydən yazar, bilir hər şeyi,
 Onu qara günçün saxlayırıq biz.
 Hələ başçımızı bir görəyдинiz:
 Bütün Rusiyada tapılmaz tayı,
 Adını demirəm, sıfetlərindən
 Onun kimliyini özün bilərsən:
 Məşhur yołkasəndir, duelcidir o,
 Kamçatkaya sürgün olundu bir yol,
 Qayıdı Aleut adalarından.
 Düzlükdən zərrəce onda yox nişan;
 Başçılar kəlekbaz
 Olmasa olmaz.

O, düzlük haqqında danışan zaman
 Ele zənn edirsən şeytandır, şeytan:
 Üzdündən od yağır, qızarır gözü,
 Həm onu ağlamaq tutur, həm bizi.
 Qərəz ki, hər biri aləmdir, alem,
 İçlərində bir mən arif deyiləm:
 Tənbələm, onlardan geri qalıram,
 Ancaq nə zaman ki, bircə saat mən
 Əyleşib, ağlımı gücə salıram,
 Bir cinas doğuram heç gözlənmədən;
 Tez mənim fikrimi çırçıçıdıraraq,
 Vodevil düzəldir beş-altı qoçaq,
 Beş-altı qoçaq da musiqi yazar,

Əsər bu minvalla oldumu hazır,
 Baxıb alqışlayır bəzi adamlar.
 Sən gül, nə yaxşısa – yaxşıdır ki, var.
 Mənə bir istedad verməyib Allah,
 Saf bir ürek verib, elə bununla
 Hamının qəlbində məhəbbətim var.
 Yalan danışıram, bağışlayırlar.

Lakey

(qapı ağızından)

Karetini verin Skalozubun!

Repetilov

Kimin?

BEŞİNCİ GƏLİŞ

Əvvəlkiler ve Skalozub. Skalozub pilləkənlən düşür.

Repetilov

(onu qarşılıyaraq)

Ah, istəklı Skalozubum!
 De hara? Bir dayan, dostluq eşqine!

(Onu qucaqlayıb bərk sıxır.)

Çatski

Onların əlindən hara qaçım, ah!

(Qapıcıların otağına girir.)

Repetilov

(*Skalozuba*)

Çoxdan eşidilmir sendən səs-soraq;
Polka getdiyini dedilər mənə.
Tanışınız, ya yox?

(*Gözlərilə Çatskini axtarır.*)

Bax, əkildi tərs.

Heç eyb eyləməz

Mən güclə tapmışam səni, tez ol, tez,
Gel bu saat gedək, rica edirəm.
Knyaz Qriqorinin yanında bu dəm
Bir yığın adam var, qırx nəfərik biz.
Bilesen, nə qədər ağıllımız var.
Söhbət sübhə çekir, olmursan bezar;
Əvvəl xirtdəyəcən şampan verirlər,
Sonra ele şeylər təlim edirlər,
Ki, sen, mən baş aça bilmərik ondan.

Skalozub

Alimliklə məni tovlayamazsan,
Rədd ol, özgəni tap, əger istəsən,
Sizə ve o knyaz Qriqoriyə
Feldfebeli verəm mən Volterliyə,
O sizi üç cərəge düzərək həmən,
Qımlıdayan kimi sakitleşdirər.

Repetilov

Elə fikri-zikri qulluqdur! Mon cher,
Mən rütbə alardım, dolaşdı işim.
Belə dolaşmayıb, bəlkə də, heç kim,
Mülki vəzifəde çalışırdım mən,
Baron fon-Kolts

Nazir olmağa cəhd edirdi, ey dost,
Mən də olmaq üçün ona kürəkən,
Çapırdıım atımı fikirləşmədən:
Həm onun özüyle, həm zövcsəsiyle
Reversi* oynardım, hər ikisine
Nə pullar boxş etdim, şahiddir Allah
Fontankada,** onun evi yanında
Tikdirdim sütunlu, böyük bir bina,
Axırda evləndim onun qızıyla,
Nə cehiz, nə rütbə keçdi elime.
Qaynatam almandı, amma nə fayda:
Zalimin balası qohumbazlıqda
Danlanacağından qorxurmuş, demə.
Üzünü gor görsün, daha neyleyim?
Bax, onun yazmaqdan başqa heç neyi
Bilməyən o satqın küt katibləri
Kübərlığa çatdı, qazandı ad-san.
Adres təqviminə düşdü her biri.
Tüpürüm rütbəye, vəzifəye mən.
Döşdə ki, xacə oldu, qəlb ezab çekir,
Laxmotyev Aleksey doğru deyib ki,
Hezm edə bilməyir daha mədəmiz.
Əsaslı bir dərman istəyirik biz.

(Çoxdan çıxb getmiş Skalozubun yerində Zaqoretskinin dayandığını görüb, sözünü kəsir.)

ALTINCI GƏLİŞ

Repetilov, Zaqoretski.

Zaqoretski

Lütfən, davam edin, and içirəm ki,
Mən də liberalam, ləp sizin təki!

* Reversi – qədim kart oyunu (*frans.*)

** Fontanka – Peterburqda küçə adı

Sözü üze deyen olduğumçün mən
Çox ziyan çekmişəm!..

Repetilov

Repetilov

(kədərlə)

Bir söz demədən,
Onlar yox oldular: əvvəl Çatski,
Sonra Skalozub, düşdülər itkin.

Böhtandır.

Zaqoretski

Xəbər al hamidən bir-bir.

Repetilov

Axmaq uydurmadır, ağla batmır heç.

Zaqoretski

Çatski haqqında nədir fikriniz?

Xəbər al, bu knyaz Pyotr İliç,
Bu da knyaginya və knyajnalar.

Repetilov

O axmaq deyil,
Onunla indice toqquşmuşuq biz,
Ən ciddi bəhsimiz oldu vodevil;
Vodevil yenə də bir şeydir, amma
Yerdə qalanları zirdir-zibildir.
Onunla... hə, bizim... zövqümüz birdir.

Repetilov

Bunlar cefəng sözdür.

Zaqoretski

Bəs onun başının çox ciddi halda
Xarab olduğunu anladınızmı?

YEDDİNÇİ GƏLİŞ

Repetilov, Zaqoretski, knyaz və knyaginya altı qızları ilə, bir qədər keçidkən sonra Xlyostova baş pilləkəndən enir. Molçalin onun qolundan yapışaraq, müşayiət edir. Lakeylər o yan-bu yana vurnuxurlar.

Zaqoretski

Ah! Knyajnalar!
Lütfən, fikrinizi buyurun deyin,
Çatski dəlidir, ya dəli deyil?

Repetilov

Bunlar əbəs sözdür!

1-ci knyajna

Zaqoretski

İnanın, hamı
Çatski haqqında bu fikirdədir.

Şübə var?

2-ci knyajna

Eh, bunu dünya bilir ki,

3-cü knyajna

Bilir Xvorovlar, Dryanskiler,
Bilir Skackovlar, Varlyanskiler,

4-cü knyajna

Bu köhnə xəbərdir, təzə deyil ki,

5-ci knyajna

Şübhələnən kimdir?

Zaqoretski

Bu inanmir.

6-ci knyajna

(*Repetilova*)

Siz?

Hamı bir yerde

Msyö Repetilov! Necə yeni siz?
Hamının eksinə gedən sizsiniz?
Bes siz niyə? Bu ki, ayıbdır, ayıb!

Repetilov

(*qulaqlarını tixayaraq*)

Əfv edin, bilmirdim bunca yayılıb.

Knyaginya

Yox bir yayılmasın, onunla hətta,
Danışmaqdən belə ziyan çəkərsən,
Çoxdan olmaliydi o qifil altda.
Danışlığı zaman, deyirsən ki, sən,
Biz yox, hətta knyaz Pyotr belə
Onun dırnağıcan bilmerik belə.
Zənnimcə adı bir yakobinçidir
Sizin bu Çatski!!! Başqa cür olmaz.
Gel gedək, knyaz.
Sənilə ya Katiş getsin, ya Zizi,
Altı yerli karet aparsın bizi.

Xlyostova

(*pillakəndən*)

Knyaginya, bəs o kartdan qalan borc?

Knyaginya

Əzizim, o mendə.

Hamı

(*bir-birinə*)

Xoş geldiniz, xoş!

(*Knyaz ailəsi və Zaqoretsi gedir.*)

SƏKKİZİNCİ GƏLİŞ

Repetilov, Xiyostova, Molçalin.

Repetilov

Aman, ay Allah!
 Amfisa Nilovna! Ah! Çatski! Ah!
 Yaziq! Deyin, naye gerekdir axı,
 Bizim yüksək kamal! Minlərcə qayğı!
 Nə üçün bu qədər əlləşirik, ah!

Xiyostova

Ona dərd göndərən Allahdır, Allah.

Bununla belə,
 Bəlkə o, sağaldı müalicəylə,
 Dərd sənin dərdindir, heç sağalmaz o,
 Molçalin, vaxtında gəldin, çox sağ ol, –
 Budur, bu da sənin dəhlizin, məni
 Ötürmək istəməz, get, Allah səni
 Salamat eləsin.

(Molçalin öz otağına gedir.)

Xudahafız, atam.
 İndi ciddi olmaq vaxtındır tamam.

(Gedir.)

DOQQUZUNCU GƏLİŞ

Repetilov öz lakeyi ilə

Repetilov

İndi hara gedim, dan yeri sökür,
 Lakey, sür kareti, hara gəldi sür.

(Gedir.)

ONUNCU GƏLİŞ

Son işıq sönür.

Çatski

(qapıcı otağından çıxır.)

Bu nədir, qulağım nələr eşidir!
 Bu zarafat deyil, düşməncilikdir.
 Hansı möcüzəylə, hansı sehrle
 Düşüb bu şayıə ağıza-dilə?
 Bu iş toy-bayramdır bəzilərinə,
 Bəzisi, guya ki, acıyrı mənə.
 Açılmış olaydı kaş bu gizli sərr,
 İnsanın qəlbimi, dilimi pisdir?
 Kim uydurdu bunu? İnanıb ona
 Başı boş adamlar yayır hər yana,
 Xüsusən, qarlılar salır küy-kəley,
 Bax, belə yaranır ümumi bir rey.
 Bu da sənə vətən!
 Yox, görürem mən,

Tezliklə can ondan zinhara gelər.
 Sofya da biliymi? – Yəqin, deyiblər.
 O elə deyil ki, mən yanım deyə,
 Şadlıq eləye.
 Bu söz uydurmadır, yainki düzgün,
 Birdir onunçun.
 Mənmi, başqasımı, kim olur-olsun,
 Yanında qiymətsiz bir şeydir onun.
 Bəs bu ürekkeçmə, bu şivən nedir?
 Yəqin, əsəblərin sıltaqlığıdır, –
 Onları en kiçik bir şey sarsıdır,
 On kiçik bir şey də sakitleşdirir, –
 Sanırdım, ehtiras nişanıdır bu,
 Səhv imiş, bir itin, ya bir pişiyin
 Quyruğunu biri bassa, yenə o
 Beləcə özündən gedərmış, yəqin.

Sofiya

(əlində şam, ikinci mərtəbənin pilləkənində görünür.)

Molçalin, sizsiniz?

(Yenə tələsik qapını örtür)

Çatski

Sofyadır ki, bu!

Ah! Qəlbim odlanıb, gözüm qaraldı,
Göründü! Yox oldu! Yoxsa xəyaldi?
Yoxsa, dəliliyim doğrudu, doğru?
Sanki, baş verəcək gözlənmez bir iş;
Yəqin, burda görüş teyin edilmiş.
Niye öz-özümüz aldadım, axı?
O, "Molçalin!" – dedi, onun otağı
Burdadır, bax, burda.

Lakey

(səki üstündən)

Kare...

Çatski

Dinmə, sus!

(Onu bir kənarə itələyir.)

Sabaha çəksə də, qalib yuxusuz,
Burda duracağam. Zəhəri içmək
Lazımsa, biryolluq içəsən gerek.
Vaxtı uzatmaqla sovuşmur bəla.
Bax, qapı açılır.

(Bir sütun dalında gizlənir.)

ON BİRİNCİ GƏLİŞ

Çatski gizləndikdən sonra Liza əlində şam bayırı çıxır.

Liza

Ah! Qorxuram, ah!
Gecə qapqaranlıq! Dəhliz kimsəsiz!
Qorxuram, cin ola, yad adam ola.
Xanıma bir insaf verəydi Allah!
Gözünə Çatski görünür tez-tez.
Guya, burda yenə o dəyib gözə.

(Ətrafa boylanır.)

Eh, ona nə düşüb, dəhlizi gəzə?
Çoxdan uzaqlaşış gedibdir, canım
Eşqi-sevişməni qoyub sabaha,
Çoxdan öz evində girib yatağa.
Mənəsə bu zaman əmr edir xanım,
Döyüm qapısını can həmdəminin.

(Molçalinin qapısını döyür.)

Molçalin, oyanın, zəhmət olmasa.
Xanım çağırıldıb sizi yanına.
Tez olun, görərlər, elli terpenin.

ON İKİNCİ GƏLİŞ

Çatski sütun dalında. Sofiya yuxarıda gizlənmişdir.
Liza, Molçalin gərnesir və əsnəyir.

Liza

Siz daşqətblisiniz, buzsunuz, ağa.

Molçalin

Ah! Liza! Özünmü gəldin? Lizacan!

Liza

Yox, xanım göndərdi.

Molçalin

Hansı bir insan
Deyər ki, bu üzə, bu al yanaga
Eşqin qızartısı çökmeyib hele?
Vasiteçi olmaq sənə xoş gəlir?

Liza

Evlənmək üzrəyken sizsə, deyin bir,
Gərnəşmək, əsnəmək nedir bir bele?
Yaxşı oğlan odur, toy gününədək
Nə bir yuxu bile, nə də ki, yemək.

Molçalin

Necə toy? Kiminlə?

Liza

Xanımla.

Molçalin

Yox, a!
Ümid az deyildir, çoxdur sabaha;
Vaxtı uzadarıq toysuz-düyünsüz.

Liza

Bu nə sözdür, ağa, deyin görək siz,
Kim olsun xanının əri o zaman?

Molçalin

Nə bilim? Mən Pavel Afanasiçin
Bunu bılıb, məni qovacağından
Qorxaraq əsirəm; axı, nə üçün?
Açıb söyleyimmi qəlbimdəkini?
Sofya heç nə ilə cəlb etmir məni,
Ağgünlü eləsin qoy Allah onu,
Bir vaxt Çatskinin oldu vurğunu,
Atacaq məni də bir gün onun tek.
Eh, sən i nə hissə sevirsə ürek,
Onun yarısında sevəydim onu.
Olmur, nəzakətli olmaq üçün mən
Ha cəhd edirəmə, gəlmir əlimdən,
Həvəsdən düşərək soyuyuram, bax.

Sofiya

(kənara)

Bele də alçaqlıq olar?!

Çatski

(sütun dalından)

Ah! Rəzil!

Liza

Bu sizcə vicdansız hərəkət deyil?

Molçalin

Vəsiyyət edərdi atam ki, hər vaxt,
Kim olsa, kim olsa yaranmaq gərək;
Evində olduğun ev yiyəsinə,
İşçisi olduğun iş reisinə,

146

Onun paltarını çırpan nökərə,
Evini süpürən süpürgəçiye,
Hetta itinə də – hürmesin deyə.

Liza

Demək ki, arxanız lap çoxdur sizin!

Molçalin

Deyərəm, saxlasan bu sırrı gizli
Aşıq görünməyə çalışıram ki,
Qızına xoş gəlsin bir adamın...

Liza

Ki,
O səni yedirdir və geyindirir,
Rütbəni artırır hetta arabır.
Çox danışdıq, gedək.

Molçalin

Yaxşı, gəl gedək,
Bizim o zavallı kralığının
Zavallı eşqində iştirak edək.
Qoy səni bir qucum, sən əziz canın!

(Liza müqavimət göstərir.)

Nədən o sən kimi deyildir, nədən?

(Getmək istərkən Sofiya yolunu kasır.)

Sofiya

(piçültü ilə danışır kimi, axıradək yarım səsla)

Durun! Məsələdən hali oldum mən.
Əclaf adamsınız! Mənə ar olsun!

Molçalin

Ah! Sofya Pavlovna!..

Sofiya

Dinməyin, susun,
Özüm həll edərəm bütün her işi.

Molçalin

(Dizi üstə çökür. Sofiya onu itələyir.)

Ah! Heç hirsənlənmeyin, anın keçmişİ.

Sofiya

Nə keçmiş! Keçmiş de yaddır mənə, yad!
Köksümə dağ çəkir o bəd xatirat.

Molçalin

(Onun ayaqlarına tərəf sürünlür.)

Əvv edin...

Sofiya

Yox, qalxın, az alçalın, az.
Cavab istəmirəm, biliyəm ki, siz
Yalan danışmaqdə çox mahirsiniz.

Molçalin

Mənə rəhm eləyin...

Sofiya

Yox, olmaz, olmaz.

Molçalin

Men ne deyirdim ki, ancaq zarafat..

Sofiya

Əl çəkin deyirəm sizə, bu saat
Ele qışqıram, ev durar səsə.
Rəhmim, nə size, nə özümə gələr.

(Molçalin qalxır.)

Artıq tanımırəm sizi bu gündən,
Məzəmmət, göz yaşı ummayın məndən.
Bunun heç birinə dəyməzsiniz siz.
Ancaq gün doğmamış gedin bu evdən
Ki, sizdən səs-soraq eşitməyim mən.

Molçalin

Yerinə yetirrəm, nə əmr etsəniz.

Sofiya

Əgər getmeseniz od tutub hırsdan,
Hər şeyi atama damışaram mən,
Gedin. – Yox, dayanın, şükr edin ancaq,
Geceler mənimlə qaldığınız vaxt,
Gündüz olduğundan daha cüretsiz,
Daha qorxaq hala düşürdünüz siz.
Saxtalıq artıqdır sizdə cürətdən.
Yaxşı ki, bu işi gecə bildim mən,
Yaxşı ki, nə görən var, nə də danlaq.
Halbuki, özümdən gedəndə bayaq,
Çatski burdaydı...

Çatski

(onların arasına atılır.)

Bax, ey riyakar,
Men yenə burdayam!

Liza və Sofiya

Ah! Pərvərdigar!

*(Liza diksinərək şamı əlinən salır.
Molçalin qaçıb öz otağında gizlənir.)*

ON ÜÇÜNCÜ GƏLİŞ

Molçalindən başqa əvvəlkilər.

Çatski

Durmayın, qəşş edin, bu ki, debdədir,
Buna bayaqından artıq səbəb var,
Tapmaca tapıldı, anlaşıldı sırr!
Məni, gör bir kimə, kimə satıblar.
Ah! Necə hırsımdən odlanmadım mən!
Gözlerimlə gördüm, inanmadım mən.
Yolunda ismeti, bu köhnə dostu
Qurban etdiyiniz o əziz oğlan,
Bir baxın, qorxaraq sorğu-sualdan
Qapının dalına girib yox oldu.
Taleyin işini kim bilir, heyhat!!
O, həssas kəsləri incidir hər vaxt! –
Dünya bir cənnətdir molçalılara!!

Sofiya

(göz yaşları içində)

Bəsdir, taqsırkaram mən yüz min kərə,
Kim deyərdi, o bir iblisdir, iblis!

Liza

Hay-küy, tarap-turup eşidilir, ah!
Bütün ev buraya qaçıır, ay Allah!
Bizə toy tutacaq ağa, şübhəsiz.

ON DÖRDÜNCÜ GƏLİŞ

Çatski, Sofiya, Liza, Famusov ve
elləri şamlı bir dəstə xidmətçi.

Famusov

Tez bura! Arxamca! Cəld olun bir az!
Artırın fanarı, çoxaldın şamı!
Bes hanı cin? Aha, tanışdır hamı,
Ah! Sofya Pavlovna! Ləçər! Utanmaz!
Gör bir kiminlədir! Hardal! Ne zaman!
Xalis anasıdır, heç qalmaz ondan!
O da gözümündən ki, uzaqlaşardı,
Tez bir oynaş təpib mazaqlaşardı!
Qızım, qorx Allahdan, düzünü söyle,
Neylə tovlamışdır o səni? Neylə?
Deli adlandıran sən oldun onu!
Yox, axmaq da mənəm, kor olan da mən!
Gizli sui-qesddir mənə qarşı bu!
Qonaqlarla odur bunu düzəldən.
Nə üçün başıma gəlsin bu qəza!

Çatski

(Sofiyaya)

Belə bir uydurma yalanla, xanım,
Yenəmi, yenəmi borcluyam size?

Famusov

Qardaşım, başımı aldatma mənim,
İster lap savaşın – inanmaram mən.
Ah, Filka, ah, məlun, sən bir kötüksən.
Taqsır məndədir ki, bir yapalağı
Qapıcı qoymuşam, nə ağılı kəsir,
Nə də bir şey duyur. Hardaydin axı?
Hansi cəhənnəmə olmuşdun vasil!
Niye açıq qalıb qapılar, niye?
Niye həm kor oldun, həm də kar, niye?
Yox, yox, köləlikdir ancaq yeriniz:
Məni bir quruşa satarsınız siz.
Sən də, ey gözündən biclik yağan qız,
Sənin kələyindir bu işler yalnız,
Kuznetski mosta gedə-gedə sən,
Oldun oynas tapan, ara düzəldən,
Dayan, ibret dərsi verrəm mən sənə:
Qayıt kendinizə, qaz otar yene.
Seni də cəzasız qoymaram, qızım,
İki gün səbr elə; əzizim, gözüm,
Sənin yerin deyil, deyil Moskva,
Bir insan gözü də görməzsən daha;
Uzaq! Bu dilavər cəld adamlardan!
Birbaş Saratova! Xalangıl olan
Səs çatmaz, ün yetmez o kəndə!

Sən də

Orda ip əyirib, eylərsən qubar,
Əsnəder səni də dini kitablar.
Ağa, sizdən isə ricam budur bax,
Sofya olan yerə basmayıñ ayaq.
Bu son hərəkətdən sonra yəqin siz
Bütün qapıları bağlı görərsiz:
Hay-haray salaram, car çəkərəm, car
Eylərəm şəhəri, xalqı xəbərdar,
Yazaram nazirə, hetta senata,
Padşahın özünə yazaram hetta.

Çatski

(bir qədər sükütdən sonra)

Əfv edin, başımı itirmişəm mən,
Bir şey anlamırıam eşitdiyimden,
Sanki açılaçaq çox şey var hələ,
Qərq olub qalmışam min bir xeyalə,
Nəsə gözleyirəm...

(Hərarətlə)

Naşıyam, naşı!
Çekdiyim zəhmətə, zillətə qarşı
Gör, kimdən umurdum mükafatımı!
Tələsdim! Dördnala çapdım atımı!
Əsdim! Səadəti yaxın sanaraq
Gör, kimin önünde men bir az qabaq
Sonsuz bir təvazö, bir ehtirasla
Ən zərif sözləri saçdım sağ-sola!
Siz isə! Gör, kimi seçdiniz! Heyhat!
Məndən kimi üstün tutdunuz qat-qat!
Niyə cəlb etdiniz məni ümidə?
Niyə demədiniz ki, keçmişə siz
Ələ sahibsiniz, hazırda elə?!

Niyə demədiniz ki, artıq o hiss,
Bu iki ürəyin o pak sevgisi
Açı xatiretek incidir sizi?!

Halbuki, işrət də, o yad vətən də
Söndürə bilmədi o eşqi məndə.
Nəfəs də almadıım onsuz heç zaman
Əğər desəyдинiz, qayıdişimdən,
Özümdən, sözümdən, hərəkətimdən
Xoşunuz gəlməyir, həmin saat mən
Kəsərdim sizinlə hər əlaqəni,
Əbədi ayrılıq səslerkən məni,
Əziziniz olan o şəxsin heç vaxt
Kimliyini sizdən etməzdəm soraq.

(İstehza ilə)

Yox, ondan küsmeyin, tez barışın, tez;
Özünüzü üzmək neyə gərəkdir!
Onu əzizləyer, bələyersiniz,
Nə iş buyursanız, edər; zirəkdir.
Uşaq-ər, kölə-ər, paj-ər, müti-ər
Bütün moskvalı ərlərə dəyər.
Artıq kifayətdir! – Fəxr edirəm mən
Ki, sizi tərk edir könlüm bu gündən.
Siz də, rütbəpərest ata, var olun,
Qəflet mürgüsüylə bəxtiyar olun!
Qorxmayın, almaram qızınızı mən.
Əxlaqı siz deyən, özü siz deyən.
Yaltaqlıq bacaran biri tapılar,
Tapılar elə bir dilaver insan
Ki, qalmaz bir addım qaynatısından.
Artıq mən ayıldım, açıldı gözüm,
Bax, indi yeridir yan-yana düzüb,
Qızı, atasına, axmaq oynasha
Və bütün dünyaya qəlbim kin saç'a,
Sədaqət umduğum, gör, kim imiş, kim!
Gör, məni bir hara atdı taleyim!
Hamı qovur! Söyür! Nə çoxdu qəddar!
Dostluqda yox olan, düşmənlikdə var.
Nə çoxdur sözbazlar, biccə sadədillər.
Fitnəkar qarular, min hiylə, min şer
Uydura-uydura kaftarlaşanlar.
Mənə bir ağızdan dəli dediniz,
Bəli, haqlısınız, şəksiz, şübhəsiz:
Sizinlə bircə gün qalan bir kesin.
Sizlə birge nəfəs alan bir kesin
Xarab olmamışsa başı, o, əlbət,
Od-alov içindən çıxar səlamət.
Uzaq! Moskvadan! Dönmərəm bura!
Arxama baxmadan düşüb yollara,

Taparam bu kiçik könlümə bir yer.
Karet! Mənə karet!

(Gedir)

ON BEŞİNCİ GƏLİŞ

Çatşidən başqa evvəlkilər.

Famusov

Noldu? Cavab ver,
Deli olduğunu gördümü gözün?
Özün de, özün
Gördün divanıdır! Gördün nə dedi,
Yaldaq ər! Qaynata! Nə bilim nədi!
Moskva haqqında gördün qeyzini!
Məhv etmək idimi məqsədin meni?
Hələ bundandamı ağlar günüm var?
Ey pərvədigara!
Knyaginya Marya Alekseyevna
Nə təhər baxacaq, göresen, buna!

SON

KİTABDAKİLƏR

Ön söz 4

AĞILDAN BƏLA

Birinci pərdə	9
İkinci pərdə	39
Üçüncü pərdə	73
Dördüncü pərdə	125

**ALEKSANDR SERGEYEVİC
QRİBOYEDOV**

AĞILDAN BƏLA

**“AVRASIYA PRESS”
BAKİ-2006**

Buraxılışa məsul: *Umud Rəhimoglu*
Texniki redaktor: *Mübariz Piri*
Kompyuter səhifələyicisi: *Allahverdi Kərimov*
Kompyuter operatoru: *Lala Cəfərova*
Korrektor: *Kamilə Dilbazi*

Yığılmağa verilmişdir 11.10.2006. Çapa imzalanmıştır 28.12.2006.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vereği 10. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 268.

Kitab “Şərq-Qerb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küçəsi, 17.